



NƏ QƏDƏR Kİ MÜSTƏQİL
AZƏRBAYCAN DÖVLƏTİ VAR,
AZƏRBAYCAN XALQI VAR,
HEYDƏR ƏLİYEV ÜRƏKLƏRDƏ
YAŞAYACAQDIR!

iki sahil

VAHİD AZƏRBAYCAN UĞRUNDA!

www.ikisahil.az / www.ikisahil.tv

GÜNDƏLİK İCTİMAİ-SİYASİ QƏZET

No 160 (7415) / Çərşənbə, 4 sentyabr 2019-cu il

Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlər uğurla inkişaf edir



Prezident İlham Əliyev Rusiya Təhlükəsizlik Şurasının katibinin başçılıq etdiyi nümayəndə heyatını qəbul edib

Bax: Səh.2


YAP ənənəvi mətbuat konfranslarını bərpa edir



⇒ Bax: səh. 3

Əli Həsənov:

Tarix onu saxtalaşdırmaq istədiyiniz
fürən sizlərə əsl yerinizi göstərdi



⇒ Bax: səh. 3

YENİ STRATEFI PLAN: Brüsselin nikbin proqnozları



⇒ Bax: səh. 7

↑
Bax: səh. 3



XİN: Ermənistan
rahbərliyi
Dağlıq Qarabağ
munaqışasının sülh
yolu ilə həllinə
ciddi zərbə vurur

↑
Bax: səh. 2

2020-ci il üçün hədəf:
Minimum xərc, maksimum nəticə



Mübariz Qurbanlı:
Azərbaycanda
multikultural
münasibətlərin
davamlığı, onun
bugünkü inkişafı
biləvasitə dövlət
dəstəyindən
gəynaqlanır



↑
Bax: səh. 4

5

Kərimlinin yalan maşını və
daldalanacağı son sığınacaq

8

Keçmiş qayınanasi:
Gültəkin üçün müqəddəs
heç nə yoxdur - nə Vətən, nə ailə!

16

“Google Pixel” smartfonlarının
istehsalı Vyetnama köçürüləcək

İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkiləcək

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütefəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkiləcək.

Heydər Əliyev Fondundan və Ekolojiya və Təbii Sərvətlər Nazirliyindən AZERTAC-a bildirilərlə ki, böyük şairin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatiresinin əbdələşdirilməsi, Azərbaycanın edəbi



və mədəni irlisinin tanıdlılması məqsədi daşıyan bu nəcib təşəbbüsə respublikamızın bütün bölgələrində geniş ictimaiyyət nümayəndələri, həmçinin dövlət və hökumət qurumlarının, diplomatik korpu-

sun, icra hakimiyyətləri orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri və könüllü gənclər qoşulacaqlar. Bu genişməqyaslı tədbirə Azərbaycan xalqının ümumbaşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustادının doğulduğu Şamaxı rayonunda start verilecek.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serəncamına əsasən böyük Azərbaycan şairi və mütefəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il "Nəsimi il" elan olunub.

Xatırladaq ki, dahi şairin 600 illik yubileyi xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə təntənəli surətdə keçirilib. Böyük söz ustadının 600 illiyi UNESCO-nun əlamətdar tədbirləri siyahısına daxil edilərək 1973-cü ildə ilk dəfə beynəlxalq miqyasda qeyd olunub. Onun poetik ırsı qədim köklərə və çoxərlik ənənələre malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir. Nəsimi poeziyasının fəlsəfəsi təbət gözəlliklərinin, saf bəşəri duyğuların, şəxsiyyət azadlığının tərənnümü üzərində qurulub və Azərbaycan ədəbiyyatının daha da zənginleşməsində misilsiz rol oynayıb.

Mütefəkkir şairin yaradıcılığında insan və təbət münasibətlərinin harmoniyası xüsusi yer tutduğuna görə, onun xatiresinin bu kontekstdə genişməqyaslı, yaddaalan tədbirlə ebdələşdirilməsi əlkəmizin yaşı, çıxəklənən diyara çevrilmesinə, ətraf mühitin sağlamlaşdırılmasına verilən dəyərli töhfədir.

Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlər uğurla inkişaf edir

PRESİDENT İLHAM ƏLİYEV RUSİYA TƏHLÜKƏSİZLİK ŞURASININ KATİBİNİN BAŞCILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL EDİB



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patrushev başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZERTAC xəbər verir ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patrushev Prezident Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırıldı.

Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, təhlükəsizlik və bütün digər sahələrdə uğurla in-

kişaf etdiyi qeyd edildi, iki ölkənin dövlət başçıları arasında səmimi münasibətlərin əlaqələrimizin inkişafındakı rolu vurgulandı, Nikolay Patrushev rəhbərlik etdiyi nümayəndə heyətinin əlkəmizə səfəri zamanı ekstremitizm, terrorçuluğa qarşı mübarizə ilə bağlı qanunvericilik və əməkdaşlıq məsələlərinin müza-

kirə ediləcəyi bildirildi və bu səfərin münasibətlərinin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya Prezidentinə çatdırmağı xahiş etdi.

2020-ci il üçün hədəf:

Minimum xərc, maksimum nəticə



SOCAR-in "Azneft" İstehsalat Birliyində (IB) "28 May" və N.Nəriman-

nov adına neft və qazçı-xarma idarələrinin (NQÇ) 2020-ci ili əhatə

edən büdcələrinə dair müzakirələr aparılıb. Əvvəlcə bu il görülən iş-

lər və qarşıda duran hədəflərlə bağlı qısa təqdimatlar keçirilib.

Birliliyin baş direktoru Daşqın İskəndərov bildirib ki, minimum xərc, maksimum nəticə prinsipi əsas hədəf olmalıdır. Onun sözlərinə görə, əməyin mühafizəsi, texniki təhlükəsiz qaydalarına en yüksək səviyyədə əməl etmək, eyni zamanda, illik hasilat planını tam olaraq yeriňe yetirmek hər zaman prioritət olaraq qalır.

Müzakirələr zamanı verilən təkliflər nəzərdən keçirilib, gelən il üçün hədəflər müəyyənləşdirilib.

Vilayət Eyvazov Türkiyə Milli Polis Akademiyasında magistr təhsili alacaq əməkdaşlarla görüşüb



"Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında polis təhsili sahəsində əməkdaşlıq haqqında"
2011-ci il 25 oktyabr tarixli protokola əsasən, 2019-2020-ci tədris ilində Türkiyə Milli Polis Akademiyasının Polis Rəisləri Təlim Mərkəzində magistr təhsili almaq üçün Azərbaycan Polisine 6 yer ayrıllıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZERTAC-a bildirilərlə ki, Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun göstərişinə əsasən nazirliyin "Avtomatlaşdırılmış kadır informasiya sistemi" vasitəsilə şərtlərə uyğun olaraq bakanlıvə ali təhsil dərəcəsinə malik, türk dilini yaxşı bilən, fiziki hazırlanmış, geniş dünyagörüşlü, müasir informasiya texnologiyaları ilə işləməyi bacaran 6 əməkdaş seçilərək sənədləri qardaş Türkiyənin müvafiq təhsil müəssisəsinə göndərilib.

Bu münasibətlə seçilmiş namizədləri qəbul edən Daxili İşlər naziri Vilayət Eyvazov onları təbrik edərək iki qardaş ölkənin Daxili İşlər nazirlikləri arasındaki əməkdaşlığın yüksək səviyyədə olmasını memnunluqla qeyd edib, təhsil alacaqları dövrə türkəyələ həmkarlarının təcrübələrindən yararlanmağı, öz üzərilərində daim işləməyi, biliyklərini və fiziki hazırlanmış səviyyələrini artırmaşalarını tövsiye edib. O, əmin olduğunu bildirib ki, təhsil alacaqları müddətə onlar Azərbaycan polisini, xalqımızı şərəfə təmsil edəcəklər.

Dövlət Neft Fondu avqustdakı valyuta hərəaclarında 815,4 milyon dollar satıb



Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2019-cu ilin avqust ayında valyuta hərəaclarında 815,4 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Bu barədə AZERTAC-ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Son bir neçə gündə 67 abonentlə təbii qazın verilişi üzrə müqavilə bağlanıb

Son bir neçə günün statistikasına görə Mənzil Tikinti Kooperativləri (MTK) üzrə 57 mənzil və 80 fərdi yaşayış evi müvafiq sənədleşdirmə aparmanın istismara qəbul olunub. "Azəriqaz" İB-dən

AZERTAC-a bildirilib ki, 61 yeni abonente kod, 152 abonentə kart açılıb, 67 abonentlə təbii qazın verilişi üzrə müqavilə bağlanıb. Bundan başqa MTK-larda qazın verilməsi üçün 10 yeni ərizə qəbul edilib.

Əli Həsənov:

Tarix onu saxtalaşdırmaq istədiyiniz üçün sizlərə əsl yerinizi göstərdi



İli Kərimli son vaxtlar yenidən yaxın tariximizi təhrif edərək ümummilli lider Heydər Əliyev həkimiyətə gəldikdən sonra Azərbaycanın 7 rayonunun işğal olunduğu iddia etməyə başlayıb.

Hələ o illərin canlı şahidləri Azərbaycan əhalisinin demografik balansında xüsusi cekiya malikdir və yaxşı xatırlayırlar ki, Dağılıq Qarabağ və ətrafdakı yeddi rayon Heydər Əliyev Azərbaycanın rəsmən prezidenti seçilməmişdən əvvəl işğal edilib. Azərbaycanın işğal edilmiş sonuncu rayonu Zəngilan Ermənistan hərbi birləşmələri tərəfindən 1993-cü ilin oktyabrında zəbt olunmuşdu. Həmin vaxta qədər Azərbaycanın legitim prezidenti Əbülfəz Elçibəy idi. Heydər Əliyev 1993-cü ilin 15 iyununda xalqın dəvəti ilə Azərbaycanı düşdüyü çıxılmaz vəziyyətdən xilas etmek üçün Bakıya gəlmış və Ali Sovetin sədri seçilmişdi. Lakin ölkədə bütün güclər strukturları parlamentin sədrinə yox, formal olaraq, legitim prezidente, faktiki olaraq baş nazirə tabe idi. Parlamentin sədri kimi Heydər Əliyev tabe olan ne ordu, nə de heç bir güc struktur yox idi. Paytaxt tərk etmiş legitim prezzidentin tərəfdarı olan deputatlar və ona sadiq məmər korpusu Heydər Əliyevin hətta parlamentin sədri kimi səlahiyyətlərinin icrasına da hüquq və qeyri-hüquq manələr yaradırdılar.

AZERTAC xəbər verir ki, bu fikirleri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Facebook" sosial şəbəkəsində səhifəsində paylaşdığı statonda bildirib.

Statusda deyilir: "AXC-Müsavat həkimiyəti ölkəni bərabər vəziyyətə salmışdı və bu, orduda daha acinacaqlı hal almışdı. Ordunun maddi-texniki təminatı, hərbi arsenali yox idi, ordunun döyüş ruhunu saxlamaq üçün arxa cəbhədə milli birlilik də təmin edilməmişdi. Ön cəbhədə döyüşlərin getdiyi vaxt arxa cəbhədə vəzifə davası aparılır, siyasi qruplaşmalar arasında açıq silahlı mübarizə gedirdi. Silahlı qüvvələr daxilində müxtəlif birləşmələr də ayrı-ayrı siyasi və maraqlı qrupların tabeliyində idi. Paytaxtda vəzifə davasına çıxan siyasi qruplar daha çox pay qoparmaq üçün həmin silahlı birləşmələri cəbhə xəttindən geri çəkərək Bakıya gətirir, siyasi mübarizədə, vəzifə bölgüsündə təzyiq aləti kimi istifadə edirdilər.

Cəbhədə döyüşlərin getdiyi vaxt Surət Hüseynovun, İsgəndər Həmidovun, Rəhim Qaziyevin, Rövşən Cavadovun və digərlərinin silahlı dəstələrinin Bakı küçələrində avtomatlarla gəzdikini, insanlara divan tutduğunu, vəzifə bölgüsündə daha çox pay qoparmaq üçün paytaxtı hərbi poliqona əvvəl işğal etməyə baş-

Silahlı birləşmələr Bakıda vəzifə davasında iştirak etdiyi vaxt isə cəbhə müdafiəsiz qalmışdı. Neticədə erməni işğalçıları Dağılıq Qarabağa birgə ətraf yeddi rayonu da zəbt etməyə nail oldular.

Tarixi saxtalaşdırmağa çalışanlar cavab versinler: Belə bir vəziyyətdə Heydər Əliyev hansı ordu, hansı güc strukturu və hansı səlahiyyətə ərazi itkilerinin qarşısını ala bilerdi?

Parlamentin sədri kimi heç bir güc strukturuna çıxışı olmayıyan və bu səbəbdən işğalın qarşısını ala bilməyen Heydər Əliyev Azərbaycanı etnik və regional zəmində parçalanma tehlükəsindən, vətəndaş müharibəsi və xaosdan xilas edə bildi.

Bakıya qayıtdıqdan sonra cəmi 6 ay erzində Heydər Əliyevin Azərbaycanın xilas üçün neler etdiyi xalqımızın unutmayıb:

1. Heydər Əliyev ölkəni AXC-Müsavat tandeminin səriştəsiz idarəciliyi, xəyanət səviyyəli səhəlenkarlığı ucbatından məhvolma təhlükəsindən, silahlı vətəndaş qarşıluması girdabından xilas etdi;

2. Heydər Əliyev Azərbaycanı yaxşı halda federallaşmaya, əslində ise siyasi xəritədən silməyə hesablanmış etnik-regional separatizm meyillərinə qarşı ölkənin bütün vətəndaşlarını vəhid dövlətcilik - azərbaycanlıq ideyası etrafında yığaraq sefərber etdi. İstər cənub, istər şimal-şərq, istərsə da şimal-qərbi regionlarının ziyalıları, sırvı vətəndaşları Heydər Əliyevin çağırışlarında səs verərək separatizm ocaqlarını söndürdürlər və Azərbaycan bölünüb parçalanmaq təhlükəsində xilas oldu;

3. Heydər Əliyev mövcud olmayan, "səhra komandirləri"nin daxili "razborkalar", müdafiə nazirinin isə digər nazirlikləri və Prezident Aparatını zəbt etmək üçün istifadə etdiyi silahlı qüvvələrdən qısa müddətə real, vətənpərvər əsgər və zabitlərdən komplekləşdirilmiş milli ordu qurmağına nail oldu. Bu ordu Horadızdə, Cəbrayılda ilk ciddi uğurlarını qazandı, indi bezi memuarlardan bəlli olduğu kimi, digər paytaxt-larda cızılan və Azərbaycanın müxtəlif ölkələr arasında bölüş-

dürülməsini nəzərdə tutan planları pozmaq gücündə olduğunu sübut etdi. Məhz ordumuzun qısa müddətde toparlanıb real güce çevriləsi Ermənistani atəşkəs müqaviləsinə getməyə məcbur etdi;

4. Heydər Əliyev Azərbaycan daxilində günü-gündə genişlənen xoosun, hüquqi özbaşinalığın, "polis-reket" sisteminin, qarətçiliyin, "qanuni oğrular" həkimiyətinin qarşısını aldı. Ölkədə qayda-qanun bərqərar edildi. İndi sevmədiyiniz ifadələri tekrarlayaq: insanlar gecələr oğurlanmaq, şikət edilmək qorxusunu olmadan küçəyə çıxmaga başladı;

5. Heydər Əliyev Azərbaycanı sizin öz həkimiyətinizi və bütövlükdə genç dövləti bütün dünyaya düşmən edən bərbəd xarici siyasetdən xilas etdi. Bəzən Ustad müellim kimi Azərbaycanın xəritəsi ile dünyani dəlaşaraq gerçəklərimizi, problemlərimizi dünənya tanıtdı, irqi-ətnik təssübkeşliklə dünyaya meydən oxumağın, "İranı viran etmək", "Rusiyani parçalamaq", "Çine türk bayraqları sancmaq" xülyalarının xarici siyaset kursu olmadığına dünəni inandıra bildi, Ermənistən istisna olmaqla, heç bir qonşu dövlətlə problemi olmayan, komplimentar xarici siyaset kursu tətbiq etdi.

Mən size sual verirəm: belə çətin, param-parça vəziyyətdə məsuliyyətinizi, dövlət əxlaqını dərk etmədən atıb qaçıdırıñ Azərbaycanın siyasi, sizinsə fiziki varlığını xilas etdiyi üçünüm Heydər Əliyevin ünvanına ittihamlar səsləndirirsiniz?

Daxili işlər naziri dünəni nüvə müharibəsi ilə tehdid edən, müdafiə naziri prezident və spiker meydan oxuyan, hər səhra komandiri paytaxta qoşun çəkib vəzifə davasına çıxanları torpaq itkisində günahkarıdır, yoxsa Azərbaycanı bu rəzalətdən, anormal vəziyyətdən, siyasi və fiziki məhvən xilas edən Heydər Əliyev mi?

Əli Kərimli, tarix məhz onu saxtalaşdırmaq istədiyiniz üçün sizlərə əsl yerinizi göstərdi. Siyasi bioqrafiyanız çıxan bitib, siz indi adı bloqer kimi maraqlı doğurursunuz..."

XİN: Ermənistən rəhbərliyi Dağılıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ciddi zərbə vurur

Ermənistən rəhbərliyi Dağılıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ciddi zərbə vurur.

Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən deyiblər.

Mətbuat xidmətindən bildiriblər: "Ermənistən baş naziri və prezidentinin Azərbaycanın hazırda Ermənistən silahlı qüvvələrinin işğalı altında olan ərazilərində işğalçı ölkənin yaratdığı oyuncaq separatçı rejimin qondarma "müstəqillik günü" təbrik edərək, bu ölkənin təcavüzkar siyasetini açıq şəkildə etiraf etməsi, eləcə də işğalçı Ermənistənən siyasi rəhbərliyi ilə yanaşı, diplomatik nümayəndəliklərinin rəhbərlərinin Azərbaycanın işğal olunmuş Dağılıq Qarabağ və ətraf bölgələrinə sefər etməsi onu göstərir ki, işğalçı ölkə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə müşayiət olunan təcavüzkar siyasetin nəticələrinə səykiyən status-kvo vəziyyətinin möhkəmləndirilməsinə yönelik cəhdər edir və beləliklə də, münaqişənin sülh yolu ilə həllinə ciddi zərbə vurur".



Qeyd edilib ki, Ermənistən rəhbərliyinin son zamanlar verdiyi tamamilə əsəssiz bəyanatları və atdığı addimları bu ölkənin öz qanunsuz əməllərinə özünü və öz əhalisini inandırmaq məqsədi güdür: "Öks təqdirdə, dünən heç bir dövləti tərefindən tanınmayan, işğalçı coxşaklı sənəd və qətnamələrdə pislənilən və Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin bir hissəsi olan ərazilərdə "müstəqillik bayramını" qeyd etmək başqa ne cür adlandırılara bilər.

Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin hərbi işğalı və yerli azərbaycanlı əhalinin qanlı ətnik təmizlənməsi, eləcə də digər insanlıq əleyhinə cinayətlərə görə məsuliyyət daşıyan Ermənistən dərk etməlidir ki, bu torpaqlar yenidən Azərbaycanın nəzarətinə qayıdaqaq və bölgənin hər iki icməsi yenidən birgə sülh və təhlükəsizlik şəraitində yaşayışını təmin edəcək. Münaqişənin digər həlli yolu mövcud deyil və ATƏT-in Minsk qrupunun həmsəndləri qismində beynəlxalq vasitəcılər, habelə bütün dünya ictimaiyyəti bunu gözəl dərk edir".

Ataşkas yenə pozulub - 24 dəfə

Ermənistən silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, Ermənistən Respublikası Noyemberyan rayonunun Voskəvan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrim kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərde yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərde yerləşən mövqelərimiz atəşə tutulub.



Ağdam rayonunun işğal altında olan Mərzili, Xocavənd rayonunun Kirovətino, Füzuli rayonunun Aşağı Veyselli, Qərvənd, Qaraxanbəlli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Mərzili, Xocavənd rayonunun Kirovətino, Füzuli rayonunun Aşağı Veyselli, Qərvənd, Qaraxanbəlli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

YAP ənənəvi mətbuat konfranslarını bərpa edir



Yeni Azərbaycan Partiyasının (YAP) İcra Kəmisi partiyanın mənzil qərargahında keçirilən ənənəvi mətbuat konfranslarının bərpası haqqda qərar qəbul edib.

YAP-dan Trend-ə verilən məlumatə görə, layi-

hənin məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasetin uğurları, cəmiyyət həyatının bütün sahələrini əhatə edən möhtəşəm isləhatlar, əhalinin sosial rifahının dəha da yaxşılaşdırılması istiqamətində atılan məqsədyönlü addimlar haqqında Azərbaycan vətəndaşlarına daha mötəbər, operativ və dolğun informasiyanın çatdırılmasıdır.

Layihə çərçivəsində bütün dövlət və hökumət qurumlarının rehbərlərinin iştirakı ilə YAP İcra Kəmiliyində mətbuat konfranslarının keçirilməsi nəzərdə tutulur.

Sentyabrın 10-da ilk mətbuat konfransı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babaevin iştirakı ilə keçiriləcək.

Ulu öndər Heydər Əliyev indiki müxalifətlərin də həyatını xilas etmişdi

Əli Həsənov: Məsuliyyətinizi, dövlət təbiyəsini dərk etmədən atıb qadığınız Azərbaycanın siyasi, sizinsə fiziki varlığını xilas etdiyi üçünümü Heydər Əliyevin ünvannı ittihamlar səsləndirirsınız?

Siyyasi kreditlərini təmamlaşdırmaq tək tək məsələdir. Sosial şəbəkələrdən vərilişləri nümayəndələrə sosial şəbəkələr üzərindən vərilişləri nümayəndələrə səbət etməyə çalışıclar da, onların mövcudluqları gözə dəymədiyi kimi səsləndirdikləri fikirlər də ictimaiyyət tərəfindən ciddi qəbul edilmir. YouTube və Facebook üzərindən təbliğatları esasən yalan və şayivalar üzərindən qurmuş "5-ci kolon" üzvləri məglibiyət sindromundan irəli gələn psixoloji gərginlik yaşadıqlarından, hətta tarixi belə saxtalashdırmağa cəhd edirlər.

Müasir Azərbaycanın siyasi tarixində siyasi partiyalar ve liderlər silsiləsindən lekə kimi yaddaşlıarda qalacaq AXCP və onun sədri Əli Kərimli yalanları, udymaları ilə tarixi saxtalışdırmaqda xüsusi canfəşanlıq edir. Əlbette ki, onun belə bir addım atmasının bir səbəbi var: tamaçılıq ifşa olunduğu üçün ətrafında olan 3-5 nəfərindən çıxıb getməsinin qarşısını alımaq, yalanlarla onların yanında saxlamaq və sosial şəbəkələrdə trolluq etmeye məcbur etməkdir.

Əli Kərimli öten gün Qənimət Zahidin "Azərbaycan saati" kanalında canlı eñirdə ümummilli lider Heydər Əliyev hakimiyətə gəldikdən sonra Azərbaycanın 7 rayonunun işgal olduğunu iddia etməyə başlayıb və bununla da yaxın tariximizi tehrif etməyə cəhd göstərib.

Lakin həmin tarixi canlı olaraq yaşamış insanlar, siyasi xadimlər imkan verməzlər ki, Əli Kərimli kimi bir avantürist manipulyasiya etsin və yalanları ilə ictimai rəyi çəsdirsən. Bu mənəda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Facebook səhifəsində paylaşıdiği statusu xüsusi diqqət çekir.

Əli Həsənov yazar ki, hələ o illərin canlı şahidi Azərbaycan ehlisinin deməografik balansında xüsusi çekiye malikdir və yaxşı xatırlayırlar ki, Dağılıq Qarabağ və ətraf yeddi rayon Heydər Əliyev Azərbaycanın



rəsmən prezidenti seçilməmişden əvvəl işgal edilib: "Azərbaycanın işğal edilmiş sonuncu rayonu Zəngilan Ermenistan herbi birləşmələri tərəfindən 1993-cü ilin oktyabrında zəbt olunmuşdu. Həmin vaxta qədər Azərbaycanın legitim prezidenti Əbülfəz Elçibey idi. Heydər Əliyev 1993-cü ilin 15 iyununda xalqın dəvəti ilə Azərbaycanı düşdüyü çıxılmaz vəziyyətdən xilas etmək üçün Bakıya gəlmış və Ali Sovetin sədri seçilmişdi. Lakin ölkədə bütün güc strukturları parlamentin sədriyə yox, formal olaraq, legitim prezidentə, faktiki olaraq baş nazirə tabe idi. Parlamentin sədri kimi Heydər Əliyevə tabe olan nə ordu, nə də heç bir güc strukturunu yox idi. Paytaxtın tərk etmiş legitim prezidentin tərəfdarı olan deputatlar və ona sadıq məmər korpusu tərəfindən Heydər Əliyevin hətta parlamentin sədri kimi səlahiyyətlərinin icrasına da hüquqi və qeyri-hüquqi maneələr yaradırdılar.

AXC-Müsavat hakimiyətinin ölkəni saldıqları berbad vəziyyət ordu da daha acıqacaqlı hal almışdır. Ordunun maddi-texniki təminatı, herbi arsenali yox idi, ordunun döyüş ruhunu saxlamaq üçün arxa cəbhədə milli birlək də təmin edilməmişdi. Ön cəbhədə döyüşlərin getdiyi vaxt arxa cəbhədə vəzifə davası aparılır, siyasi qruplaşmalar arasında açıq silahlı mübarizə gedirdi. Silahlı qüvvələr daxilindəki müxtəlif birləşmələr də ayrı-ayrı siyasi və maraq gruplarının tabeliyində iddi. Paytaxtın vəzifə davasına çıxan siyasi qruplar daha çox pay qoparmاق üçün həmin silahlı birləşmələri cəbhə xəttindən geri çəkərək, Bakıya getirir, siyasi mübarizədə, vəzifə

bölgüsündə tezziq aleti kimi istifadə edirdilər.

Cəbhədə döyüşlərin getdiyi vaxt Süret Hüseynovun, İsgəndər Həmidovun, Rehim Qaziyevin, Rövşən Cavadovun və digərlerinin silahlı dəstələrinin Bakı küçələrində avtomatlarla gəzdiklərini, insanlara divan tutduğunu, vezife bölgüsündə dəhə çox pay qoparmaq üçün paytaxtın hərbi poliqona çevirdiklərini xalq unutmayıb. Silahlı birləşmələr Bakıda vezife davasında iştirak etdiyi vaxt isə cəbəhə müdafiəsiz qalmışdır. Nəticədə erməni işgalçılari Dağılıq Qarabağla birgə ətraf yeddi rayonu da zəbt etmeye nail oldular.

Bir faktı da qeyd etmek lazımdır ki, həmin zamanlarda AXC-Müsavat hakimiyəti Azərbaycanda böhranlı bir vəziyyət yaratmışdır. Elə həmin dövrde dövlət katibi vəzifəsini tutmuş Əli Kərimli şəxsen etraf edirdir ki, ölkədə xoasdır, özbaşına lıqdır. Onun 1993-cü il 25 may tarixində keçirilmiş müşavirədə söylədiklərdən bəzi məqamları diqqətinizə çatdırırıq: "Respublikada bütövlükde nəinki qanunçuluq, hətta icra intizamı xeyli dərəcədə aşağıdır. Elə həmin dövrde dövlət katibi vəzifəsini tutmuş Əli Kərimli şəxsen etraf edirdir ki, ölkədə xoasdır, özbaşına lıqdır. Amma bütün bunlara baxmayaraq parlamentin sədri kimi heç bir güc strukturuna çıxışı olmayan və buna görə də işşalın qarşısını alıbməyən Heydər Əliyev Azərbaycanı etnik və regional zməndə parçalanma təhlükəsindən, vətəndaş mühabibəsi və xoasdən xilas edə bildi. Əli Həsənov bu barədə yazar ki, Bakıya qayıtdıqdan sonra cəmi 6 ay ərzində Heydər Əliyevin Azərbaycanı xilas üçün neler etdiyi xalqımız unutmayıb: "Heydər Əliyev AXC-Müsavat tandeminin səriştəsiz idarəciliyi, xəyanət səviyyəsi səhələkarlığı üzündən ölkəni məhv olma təhlükəsindən, silahlı vətəndaş qarşısından girdabından xilas etdi. Heydər Əliyev Azərbaycanı yaxşı haldə federallaşmaya, əslində isə siyasi xəritədən silməyə hesablanmış etnik-regional separatizm məyllərinə qarşı ölkənin bütün vətəndaşlarını vahid dövlətçilik-azərbaycanlılıq ideyası ətrafında yığaraq şəfərbər etdi. İstər canub, istər şি-

Gördüyüñuz kimi, sosial-iqtisadi böhran yaşıyan ölkəde siyasi - hərbi bataqlıq da formalaşdırılmışdır. Ermənistan bir tərefəndə, Süret Hüseynov isə digər tərefəndən həcum edirdi. Hətta, Süret Hüseynov demişdi ki, hakimiyətdəkili rəqəmən asacaq. Lakin xalqın təkidi tələbindən sonra hakimiyətə gelən ulu önder Heydər Əliyev nəinki xalqı, dövləti, hətta asılmaq təhlükəsi yaşıyan indiki müxalifətlərə də xilas eddi.

Ümumiyyətə, görünən odur ki, Əli Kərimli hər zamanki kimi yalan danışır. Ölkənin bele bir vəziyyətində Heydər Əliyev hansı ordu, hansı güc strukturuna və hansi səlahiyyətə ərazi itkilerinin qarşısını ala bilərdi? Amma bütün bunlara baxmayaraq parlamentin sədri kimi heç bir güc strukturuna çıxışı olmayan və buna görə də işşalın qarşısını alıbməyən Heydər Əliyev Azərbaycanı etnik və regional zməndə parçalanma təhlükəsindən, vətəndaş mühabibəsi və xoasdən xilas edə bildi. Men size sual verirəm: bele çətin, param-parça vəziyyətdə məsuliyətini, dövlət təbiyəsini dərk etmədən atıb qadığınız Azərbaycanın siyasi, sizinsə fiziki varlığını xilas etdiyi üçünümü Heydər Əliyevin ünvannı ittihamlar səsləndirirsınız? Daxili işlər naziri dünyani nüvə məhərabəsi ilə thəhdid edən, müdafiə naziri Prezident və spikerə meydən oxuyan, her şəhər komandiri paytaxta qoşun çəkib vəzifə davasına çıxanları torpağın itkisində günahkardır, yoxsa Azərbaycanı bu rezaletdən, anomal vəziyyətdən, siyasi və fiziki məhvədən xilas edən Heydər Əliyev mi?".

**Zəmin Məmmədov,
"iki sahil"**

Dini Qurumları-la İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı sentyabrın 3-də Dünya Baptist Al-Yansı İttifaqının nümayəndələri ilə görüşüb.

DQİDK-dan verilən məlumatata göre, görüş zamanı Dövlət Komitəsinin sədri Azərbaycandakı sabit dini vəziyyət, dini icmaların fəaliyyəti, dövlətin dincə qayğısı, o cümlədən tolerant və multikultural dəyərlərin təbliği sahəsində görülən işlər haqqında ətraflı məlumat verib.

Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda multikultural münasibətlərin davamlılığı, onun bugünkü inkişafı bilavasitə dövlət dəstəyindən qaynaqlanır. Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu nümunəvi dövlət-din münasibətləri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətin din siyaseti dini etiqad azadlığının qorunmasına, ölkədəki bütün dini icmalarla bərabər imkanlar yaradılmasına və ölü-

Mübariz Qurbanlı: Azərbaycanda multikultural münasibətlərin davamlılığı, onun bugünkü inkişafı bilavasitə dövlət dəstəyindən qaynaqlanır



Kəmizdə esrlərboyu formalaşmış toleranlıq enənlərinin, eyni zamanda, xalqımızın milli-mənəvi dəyərlərinin

daha da möhkəmlənməsinə yönəlib. Komitə sədri vurğulayıb ki, ölkədəki dini durumun sabitliyi, toleranlığın

səviyyəsinin yüksək olması, dini əqidəsinə görə vətəndaşlar arasında heç bir ayrı-seçkililiyin olmaması qeyri-is-

lam dini qurumlarının fealiyyətinə elverişli şərait yaradır. Azərbaycanda 35 qeyriislam dini qurumun dövlət qeydiyyatına alındığını diqqət etdirdi. M.Qurbanlı İsləm təməyülü dini icmalarla yanaşı, onlara da dövlət büdcəsindən maddi yardım göstərilmesinin artıq ənənəyə çevrildiyini qeyd etdi.

Mübariz Qurbanlı söhbət zamanı qonaqları Ermənistandan Azərbaycana qarşı təcavüz və işgal siyaseti barədə də məlumatlandırb, bütün beynəlxalq konvensiyaşaların şərtlərini pozaraq tarixi abidələrimizə qarşı təredilən cinayətlərə diqqət çəkib.

Olkəmizdə dini konfessiyalar arasında münasibətlərin kökündə bir-birinin dini inancı və mənəvi dəyərləri-

ne derin hörmət dayandığını bildirən Dünya Baptist Al-Yansı adından BMT-nin Cənəvədəki daimi nümayəndəsi R.Şeyn Makneri Azərbaycanın nümunəvi toleranlıq və multikulturalizm mühiti sərgiləməsindən memnunluğunu ifadə etdi. Bildirib ki, beynəlxalq ictimaiyyət və dünyəvi dövlətlər bu yanaşmanı nümunə kimi qəbul etməlidirlər.

Qarşılıqlı maraqlı doğuran bir sıra məsələlər barədə geniş fikir mübadiləsi aparılan görüşün sonunda qonaqlara DQİDK-nin ölkəmizdəki dini toleranlıq mühiti və maddi-mədəni irsimizi qarşı təredilən ermənilər və vandallizmi haqqında əngilis dilində nəşr etdirdiyi kitablar təqdim edilib.

Musa Quliyev:

İqtisadiyyatımız inkişaf etdikcə əhalinin sosial müdafiəsi daha da gücləndirilir

"Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, dövlətimizin siyasetinin mərkəzində Azərbaycan xalqı və onun sosial rifah hali dayanır. Azərbaycan dövləti sosialyönümlü bir dövlətdir. Cənab Prezidentin də siyaseti həmisi ondan ibarətdir ki, bizim iqtisadiyyatımız inkişaf etdikcə əhalimizin də sosial müdafiəsi gücləndirilsin". Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, iqtisadiyyatdan ələ olunan gəlirlər əhalinin sosial müdafiəsinə, sosial rifah halının güclənməsinə yönəldilir. Bu hər zaman belə olub və həmisi Azərbaycanın siyasetində sosial siyaset prioritet istiqamət təşkil edib. Onun sözlərinə görə, 2019-cu il isə Azərbaycan dövlətçiliyi tarixinə sosial rifah, sosial müdafiə sahəsində xüsusi əhəmiyyətli bir il kimi düşüb və belədə qalacaq.

"Məhz bu il ərzində ölkə başçısı tərəfindən böyük sosial paket imzalanıb. Texminən 30-a yaxın ferman və sərəncamlar oldu ki, bunlar da əhalimizin sosial rifah halının tam yüksəltməsinə səbəb oldu. Bu ferman və sərəncamların nəticəsində 4 milyon 200 min nəfər Azərbaycan vətəndaşının həyat şəraiti yaxşılaşdı. Pensiyalar, əməkhaqları, təqaüdlər artırdı, banklarda olanların problemli kreditləri öz həllini tapdı və s. Bu



fərman və sərəncamların içərisində xüsusi yer tutan bir ferman isə minimum əməkhaqqının artırılması ilə bağlı oldu. Bu ilin əvvəlinde minimum əməkhaqqı ölkə üzrə 130 manat təşkil edirdi. Cənab Prezidentin sosial isləhatlar sahəsindəki birinci paketindəki ferman və sərəncamlar sahəsində minimum əməkhaqqı 130 manatdan 180 manata qaldırıldı. Yəni bu rəqəm 50 manat məbləğində artırdı. Sonrakı paketdə isə bu rəqəm daha da artırılaraq 250 manata çatdırıldı. Demək olar ki, bir il ərzində minimum əməkhaqqı Azərbaycanda iki dəfə artırıldı. Artıq sentyabrın 1-dən bu ferman güvəyə minib. İnsanlarımız verilən bu qərardan razıdır. Biz seçicilərimizlə görüşdə də onlar cənab Prezidentə minnətdarlıqlarını bildirirlər" deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.

Sosial rifah dövlət siyasetinin strateji xəttidir

2019-cu ilin fevral ayında Prezident İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədən sonra ayrı-ayrı sahələr üzrə verilən qərarlar, həyata keçirilən isləhatlar ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsinə, maddi və mənəvi rifah halının yaxşılaşmasına, Azərbaycanın müstəqil dövlət kimi güclənməsinə xidmət etdi. Uğurlu sosial isləhatlar programı əhalinin rifahına ciddi dəstek olan müüm sosial uğura nail olmağa imkan verdi. Problemlı kreditlərin həlli istiqamətində məlum sənəd imzalandı, maaşlar, pensiyalar, minimum əməkhaqqı, sosial müavinətlər artırıldı. Bundan sonra ölkədə sosial-iqtisadi isləhatlarla bağlı növbəti mərhələ başlanıldı. Cari ilin birinci yarısının sosial-iqtisadi yekunları isə bir daha təsdiq etdi ki, Azərbaycan innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ile inkişafdır. Xüsusiyyələ də qeyri-neft sektorundakı artım tempı bu sahənin inkişafı istiqamətində həyata keçirilən siyasetin uğurlu olmasından xəber verdi. Ölkə iqtisadiyyatının, qeyri-neft sektorunun, qeyri-neft sənayesinin artması, kiçik və orta sahibkarlığın, kənd təsərrüfatının dayanıqlı şəkildə inki-



Naqif Həmzəyev,
Milli Məclisin deputati

dadır.

Dövlət qayısının yüksək nümunəsi kimi sosial təminatda daha bir addim - Prezident İlham Əliyevin 2019-cu il iyunun 18-də imzaladığı sərəncamlara uyğun olaraq, 1 sentyabr 2019-cu il tarixdən minimum əməkhaqqının 40 faizdək artırılaraq 180 manatdan 250 manata çatdırılması, dövlət sektorunda çalışanların əməkhaqlarının 20-50 faiz artımı da öz növbəsində əhalinin rifah halının daha da yüksəlməsinə müsbət təsirini göstərəcək. Sevindirici hələdə ki, hər bir Azərbaycan vətəndaşı dövlət başçısının daim xalqının yanında olmasını, iqtisadi inkişafın müsbət nəticələrini öz həyatında hiss edir.

Bu, son deyil. Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin sosialyönümlü iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi nəticəsində ölkəmizin sosial-iqtisadi tərəqqisi daha da inkişaf edəcək, əhalinin yaşayış səviyyəsi daha da yüksələcək. Bu gün tam əminliklə demək olar ki, sosial rifah və ədalət prinsipi dövlət siyasetinin strateji xəttidir və dövlətin yürüdüyü siyasetin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Şəfi, ticarət dövriyyəsinin artması yaxşı göstəricilərdən oldu. Ölkə başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bütün iqtisadi göstəricilər onu deməyə əsas verir ki, biz düzgün istiqamətdə inkişaf edirik və qarşıda duran bütün vəzifələri icra edirik.

Ölkəmizdə iqtimai-siyyasi sabitliyin qorunub saxlanması, dövlət idarəciliyinin səmərəli təşkili, vahid dövlət siyasetinin həyata keçirilmesi, sosial-iqtisadi inkişafda əsas hədəflərin dəqiq müəyyən edilməsi, isləhatların davamlı xarakter daşılması bir daha təsdiq etdi ki, dövlət başçısı tərəfindən verilən vədler sözə deyil, əməlde öz təsdiqini tapır. Artıq Azərbaycan sosial dövlət modelini uğurla tətbiq edən ölkələr sırasın-

Musa Qasımlı:

Atılan addımlar dövlətin uğurlu sosial siyasetinin göstəricisidir

"Sentyabrın 1-dən etibarən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin əməkhaqqı artımları ilə bağlı sərəncamları qüvvəyə minir. Bu sərəncamlar dövlətin uğurlu sosial siyasetinin göstəricisidir". Bu fikri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, sərəncamlardan sonra maaşlarda nəzərçarpaçaq artım hiss olunacaq. Sərəncamlar bir daha göstərdi ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət si-



yasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Sosial siyaset Azərbaycan xalqının bu gün

dünənkindən, sabah bugündən daha yaxşı yamasına yönelik.

"Bu isləhatlar ölkədəki sabitliyin, iqtisadi inkişafın neticəsidir. Əgər sabitlik olmasaydı, iqtisadi inkişaf olmaz, maliyyə imkanları artmaz və sosial isləhatlar da həyata keçirilməzdi. Ona görə də hər bir vətəndaş Azərbaycanda sabitliyin qorunmasına maraqlı olmalıdır. Sabitliyin teminatçısı olan xalqımız görür ki, yürüdülən siyaset bilavasitə onun mənafeyinə uyğundur"-deye, M.Qasımlı vurgulayıb.

Kərimlinin yalan maşını və daldalanacağı son sığınacaq

inşanı ən çox utandıran şey yalanının üzə çıxmasıdır. Hərçənd, bəzi insanlar yalanı ne qədər aşkar olsa da, utanmaq hissini ne olduğunu bilmir. Azərbaycan müxalifəti belə insanlardan kasad deyil. Xüsusilə müxalifətin ultrəradikal qanadı olmaları ilə fəxr edən AXCP sədri Əli Kərimli mütəmadi olaraq bu vəziyyətə düşür, lakin hər şeyə rəğmən o, hər kəsin bildiyi həqiqətləri təhrif etməkdən, ictimaiyyətə öz maraqları kontekstində sırmayaqları çalışmaqdan çəkinmir. Çunki yalan zəiflərin daldalanacağı sığınacaq kimidir.

Ictimai dəstəyi sürətlə azalan AXCP sədri də son daldalanacaq olaraq yene yalanı seçdi. Günlərdir "silahlı fədai" iddiası ilə hakimiyətə qarşı hücumu keçən Əli Kərimli dövlət katibi olduğu AXCP-Müsavat iqtidarı dövründə mövcud olan özbaşinalığı ört-basdır etmek və "sözünü kəsərini" artırmaq üçün son 26 ilde ölkədə "üstü açılmayan cinayət işləri" sadalayır. Bununla səbüt edir ki, ya sadaladığı cinayət işləri haqqında tedqiqat materiallarından, məhkəmə qərarlarından xəbərsiz olacaq qədər öz balaca dünyasında yaşayır və buna rəğmən, ölkənin gündəmindən bəhs etməyə cəhd göstərir, ya da son daldalanacağı yer yalandan başqa bir şey deyil.

Öz balaca dünyasında yaşayan bu adamın "üstü açılmadığını" iddia etdiyi cinayət hadisələrini bir-bir yada salanda onun yalan üzərində qurduğu siyasi məhiyyəti de ortaya çıxır.

Hacı Məmmədov işi: 2005-ci ilde Milli Təhlükəsizlik Nazirliyinin (Dövlət Təhlükəsizlik Xidməti) keçirdiyi "Qara kəmər" emalıyyatı nəticəsində cinayətkar dəste ifşa olundu. Bu dəstənin cinayət əməlləri haqqında aparılan istintaq işi, eləcə də məhkəmə prosesi ilə bağlı iqtimaiyyətə detallı məlumatlar verildi. Hətta Əli Kərimlinin rəhbəri olduğu "Azadlıq" qəzeti həftəlik "Qara kəmər emalıyyatı" adlı xüsusi buraxılış dərc edirdi və həmin buraxılışda məhkəmə prosesi ətraflı şəkildə işıqlandırılmışdır. Məhkəmənin sonunda Hacı Məmmədov və dəstəsinin üzvləri qanunla məsuliyyətə cəlb olundular. Məhkəmənin qərarı da "Azadlıq" qəzeti və qəzeti xüsusi buraxılışında ətraflı işıqlandırılmışdır. İndi Əli Kərimli iddia edir ki, Hacı Məmmədov işi açılmayıb. O zaman bu adam ya sahibi olduğu qəzeti oxumur, ya da iqtimaiyyətə yaxşı məlum olan hadisələri "Youtube"da bir neçə dəqiqəlik çıxışı naminə

təhrif etməkdən çəkinmir.

Ziya Bünyadovun qətli: Müstəqil Azərbaycan tarixinin ən sensasiyalı hadisələrindən olan bu qətlin təfərruatları da iqtimaiyyətə məlumdur. Qətłe bağlı hərəkəli istintaq işi aparılıb və qətlin icraçıları məhkəmənin qərarı ilə həbs olunub. Cinayeti törədən Nizami Nağıyev hazırda həbsxanasadır. Əli Kərimliyə tövsiyə edərdik ki, "Yeni Müsavat" qəzətinin 31 yanvar 2018-ci il sayında N.Nağıyevin atası, Abşeron Rayon İcra Həkimiyətinin sabiq başçısı Adil Nağıyevin müsahibəsinə baxsın. "Yeni Müsavat"ı oxumaq istəmirsə, həmin müsahibənin yayıldığı öz qəzeti - "Azadlıq"a nəzər salınsın. Buna da inanırsısa, o zaman, yene "Yeni Müsavat" qəzətinin 20 fevral 2018-ci il sayında Nizami Nağıyevin hər şeyi etiraf etdiyi müsahibəsinə oxusun. N.Nağıyev etiraf edir ki, qətli məhz "Hizbullah"ın əmri ilə həyata keçirilər və bütün bu faktlar vaxtında istintaq tərəfindən ortaya çıxılıb, məhkəmə hökmü verilib. Ziya Bünyadov qətlinin açılmasının iddiası ilə ittihamlar irəli səren AXCP sədri faktları təhrif etmək əvvəl, Bünyadov kimi bir ziyalının ölüm fərmanını veren "Hizbullah"ın ideologiyasını Azərbaycanda yaymağa çalışın ve dövlətə qarşı silahlı təxribat törədən qruplaşma üzvləri "vicdan məhbəsu" adlandırmışının, onları alovlu müdafiə etməsinin və rəhbərlik etdiyi partiyanın məhz "Hizbullah" ideologiyasının ruporu rolu üstləməsinin hesabatını verməlidir.

Eitar Erkinin qətli: Xalq Biliciləri və Ekstrasensları İttifaqının, Parapsixologiya və İlahiyat İnstitutunu yaradıcısı, ekstrasens Eitar Erkin (Məmmədəliyev) və iki oğlunun qətlini "Ceyşullah" qruplaşması həyata keçirmişdi. Əli Kərimlinin "Azadlıq" qəzeti bu cinayət işi ilə bağlı məhkəmə prosesində silsile reportajlar verildi. Əli Kərimli hem yiyesi, hem də gizli müxbiri olduğu qəzətin yazdırılmasını unudubmu? Xeyr, sadəcə o qədər bəsit adamdır ki, iqtimaiyyəti aldada bileyçiyini hesab edir.

Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı dedikləri də bəsitliyindən xəbər verir. Meşət zəminində baş vermiş bu cinayət işi ölkə rəhbərliyi tərəfindən nəzarətə götürülüb və cinayət əməlinə görə konkret şəxslər cinayət mesuliyyətinə cəlb olunub.

Neft Akademiyasındaki qətlleri hakimiyətlə əlaqələndirmək qədər təhrife el atmaq isə Əli Kərimlinin bəsit müxalifəcilik kimliyini ortaya çıxardı.

Asif Nərimanlı



Şakəri bollar və dollar...

Məhərrəm Ağalaroğlu

Tibbdə "şəkər" xəstəliyin var. Daha doğrusu xəstəliyin adı şəkərlə diabet olsa da, el arasında qisaca olaraq "şəkər xəstəliyi" adlandırılır. Bütün dünyada olduğu kimi Azərbaycanda da bu xəstəliyin daşıyıcıları mövcuddur. Bu xəstəliyin həkimlər qisaca olaraq həyat tərzi adlandırırlar. Yeni ömrünün sonuna qədər pəhriz saxlayaraq xəstəliyin inkişafının qarşısını alma-lısan.

Bir də şakər var, yəni vərdiş. Psixoloji xəstəlik adlandırma biləcəyimiz şakərin analitik, sintetik və avtomatlaşma kimi mərhələləri mövcuddur. Telim və ya iş prosesi dövründə qazanılan şakər istənilən vəziyyətdə asanlıqla tətbiq edilən davranışdır. Eyni ilə şəxsi maraqlarını ümummilli maraqlardan üstün tutaraq anti-Azərbaycan təbliğatı aparan qüvvələr kimi... Onları şakəri bollar da anlandırıb. Çünkü çoxlu vər-dişləri var.

İşlər ölkəmizdə dağıdıcı mövqə tutmuş radikal müxalifət partiyalarında temsil olunanlar, isterse də xarici dövlətlərə sığınaraq dövlətimizə qarşı eblaqsız əsurlarla mübarizə aparan şəxslər böyük ehtimalla xarakterlərini ele tərbiyə ediblər ki, şakərləri şəkərlə diabet xəstəliyi kimi həyat tərzinə çevirilib. Dərd burasındadır ki, şakər xəstəliyinin davası olsa da şakərin dərmanı yoxdur.

Şakəri bolların bir neçə liderləri var. Onlardan biri var ki, şakəri bolların hamısı üçün lider olmasa da kiçik bir hissəsi üçün liderdir. Adı Əli, soyadı Kərimli olan həmin bu lider bir yerde liderdir, başqa bir yerde isə lider olmasa da liderini saymayıb özünü lider kimi aparır. Hə, bu liderin bir də alçaltmaq şakəri var. Yazdıq axı, bunların şakəri boldur. Nə isə, bu lider şakərindən qalmayaraq bir zamanlar lider olmaq üçün öz liderini alçaldırırdı, indi yeni liderini aşağılardır. Təzəlikçə təzə bir şakəri də yaranıb. On milyonluq xalqı tehrib etmək şakəri. Adam gərkət hər şeyi olduğu kimi deyə. Onun təxəyyülünə görə, bunu dəstəkləməyən vətəndaşlar şərəflərini əşya olaraq satıblar. Bunu dəstəkləyənlər isə şərəflə, ləyaqətli insanlardır. Az qala unutmuşdum. Şakəri bolların lideri çevrəsində nə qədər təkamülli, təfəkkürli insanlar varsa, hamısını özüne qarşı təhlükə görərək satqın damgası ilə çevrəsindən uzaqlaşdırır.

Bunların şakəri boldur. Yaz-yaz bitməz. Nəinki yaz, heç digər fəsillərdə de bitmir. Necə bitsin? Bir halda ki, onların avtomatlaşma mərhələsində olan şakərləri arzuçıqlarını bitirmir, o zaman niyə bitib tükənsin?

İllər əvvəl idi. Qərbin koalisaya qüvvələri hansıa Şərq ölkəsinə herbi müdaxilə edirdi. Şakəri bollar da həvəslənmışdır ki, həmin qüvvələr Azərbaycana da hərbi müdaxilə edərək xalqımızı bombalayacaq, bunlar da fürsətdən istifadə edib iqtidər olacaqlar. Bu niyyətlə de şakəri bolların yekələrindən biri mətbuat vasitəsilə koalisaya qüvvələrini dəstəkləyəcəklərinin mesajını vermişdi. Bu dəfə isə yekəsi yox, ləp yekənin, yeni liderin qohumu olan çıqqılı şakəri bol İŞİD-i Azərbaycanda baş keşməyə dəvət edib. Çıqqılı şakəribolun da dollarları havaya səpmək, silahlarla nümayışkarane şəkildə şəkillər çəkdirmək kimi başqa böyük şakərlər var. Sonra da lideri şakərindən qalmayaraq əlində silah tutaraq şəkil çəkdirmiş baş-qasını hökumətin adamı kimi təqdim etməyə cəhd göstərir. Adama deyərlər, "öz gözündəki tiri görmürsənə, başqasının gözündə tük axarma. Az qala yadimdən çıxmışdır. Bu çıqqılı şakəri bolun başlarına dollarlar sepdiyi xaricdəki şakəri bollar da var. Oralardakı şakəri bolların da buralardakılar kimi anti-Azərbaycan təbliğatı aparmaq kimi şakərlə yanaşı, yalan məlumatları tirajlamaq, xarici dövlətdə olduqlarından "Sem", "Con" "dayılarının" onları daha yaxşı qoruyacağına arxayın olduqları üçün tərbiyələrinə uyğun söyleşmək şakərləri var. Öz aramızdır, onları qınamaq da olmur. Necə deyərlər, kimin qabında ne varsa, ondan istifadə edir.



Növbəti monitoring keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 4-də Azərbaycan və Ermenistan dövlət sərhədinin To-vuz rayonu istiqamətində növbəti monitoringin keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumatə görə, monitoringi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi Anjey Kas-pşik, onun sehra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçirəcəklər.

Ermenistan tərəfindən ise monitoringi şəxsi nümayəndənin sehra köməkçiləri Oqnyen Yoviç, Mixail Olaru və Martin Şuster keçirəcəklər.

QRANT GƏMİRİCILƏRİ

ANTİMİLLİ ÜNSÜRLƏR BU ADI XƏYANƏTLƏRİ İLƏ QAZANIBLAR



Dövlətimizin başçısı İlham Əliyev "O ki qaldı, antimilli qruplaşmaya, onlar tam marginallaşdır. Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Onların yerini Azərbaycan xalqı coxdan müyyəyen edib, bu da tarixin zibilxanasıdır. Xarici qarşı, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini gösterdi. Seçkilərdən evvel və seçkilərdən sonra onların təşkil etdikləri yığıncaqlar bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansıa mövqeyə sahib olsun. Biz bundan sonra da demokratik inkişafla bağlı səylərimizi artıracaq, gelecek fəaliyyətmizdə də bu istiqamət önemli yer tutacaqdır" fikirləri Azərbaycanın demokratik inkişafının aydın mənzərəsini yaratmaqla yanaşı, xarici anti-Azərbaycan qüvvələrinin elində oyuncağa çevrilən daxili bədxahlarımıza tutarlı cavabdır.

Daim qeyd etdiyimiz kimi, xarici himayədarlarının sıfırıları esasında hərəkət edən, ql psixologiyalarından yaranan erməni sevgilərini fürsət düşdükce açığaşkar nümayiş etdirməkdən belə utanmayan dağıdıcı ünsürlər icimai qınağın en böyük cəza olduğunu unudurlar. Reallıqların içərisində olan xalq ölkəmizdə demokratik cəmiyyətin varlığından təşdiqleyən bütün amillərin mövcudluğunu görmək yanaşı, onların təkmilləşdirilməsi istiqamətdində atılan addımların iştirakçılarından. Bu baxımdan ki, yaxınlaşmaqdə olan bələdiyyə seçkiləri ilə bağlı müəccimlik edib, ididin kampaniyaya qeyri-demokratik don geyindirməye çalışan bu qüvvələr məglubiyətlərinin, səsial bazalarının yoxluğunun səbəbini özlərində ax-tarmaq əvezinə, ənənələrinə uyğun olaraq seçkilərlə bağlı qərezli fikirlər səsəndirmələri onların nə qədər cılız hissələrə yaşıqlarına, ən əsası şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutduqlarına bir daha işq salırlar. Azərbaycanın uğurlarına qara eynəkdən baxan ünsürlərin davasının qrant davası olduğu çox yaxşı bellidir. "Qrantyeyənlər" sinifinin feal oyunçuları atdıqları addımların Vətənə xəyanətdən başqa bir şey olmadığının fərqində olsalar da, bundan zərər qədər utanmır, əksine daha da qərəzlə təbliğatlarını davam etdirirlər. Baş nazırın müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov özünün "Facebook" səhifəsində mühacir müxalifətin kimliyini bir dəfə açıqlayaraq bildirir ki, müxalifətin həkimiyət iddiələrini reallaşdırmaq üçün qanuni resurslarının çatışmazlığı və iddiələrinin həyata keçirilməsi naminə istənilən üsul və vasitədən faydalamağa hazır olması onu siyasi prosesin təhlükəli və eyni zamanda arzuolunmaz iştirakçısı olmağa sürükliyir.

Son zamanlar xaricdə yaşayan və Azərbaycan dövlətinə qarşı ardicil şəkilde kampaniya aparan şəbəkənin genişlənən qərəzlə təbliğatı da deyilənlərin təsdiqidir. Açıqlamalar göstərir ki, özlərini "demokratiya carçası" və "edalet tərəfdarı" kimi qələmə verənlər, sözde dövlət və milletin qayğısı ilə yaşadıqlarını bayan edənlər əslinde xarici anti-Azərbaycan dairələrin təsiri altında olaraq onlardan

maliyyə dəstəyi aldıqları üçün çal-

dıqları hava ilə oynamaq mecburiyyətində qalanlardır. Amma unudurlar ki, Vətənə, xalqa xəyanət heç kimə başçılığı getirə bilmez. Ən əsası itirilmiş mənəviyyatlarnı milyonlar xərclesələr de bərpa etmək imkanında deyilərlər. Qeyd etdiyimiz kimi, onların əsas məqsədi də daha çox qrant almaq və mənim səməkdən başqa bir şey deyil.

Əbəs yərə deyilmir ki, hadisələrə ən böyük dəyəri zaman özü verir. Ən əsası müsəbirə şəraitde, internet dövründə neyise gizlətməyin mümkünzsüzlüğünü geniş şəkildə şəhər etməyə ehtiyac yoxdur. Metodologianın çox bəsət, sadə olduğunu öne çəken dövlətimizin başçısı İlham Əliyev qeyd etdiyi kimi, xaricdə bir yalan uydurulur, bir şər-böhtən kampaniyasına rəvac verilir: "Ondan sonra bu yalan, böhtən xarici metbuatda dərc edilir. Daha sonra bunun əsasında da müyyəyen tərəpəmə, - mən canlanma deməzdim, - müşahidə olunur. Bu tərəpəmə bir-iki mitinqdə özü-nü göstərir. Həmişə olduğu kimi, axırıncı mitinq onun təşkilatçıları üçün məyusedici olur, bununla da məsələ qurtarır."

Avropanın küçələrində müxtəlif "aksiyalara" Azərbaycanın dövlət maraqlarına və attributlarına qarşı hörəmtsizlik edən "siyasi mühacirələrin" "sosial və siyasi ədalet" axitarişina çıxmaları onlar baredə araşdırmaşaların aparılması zərurəti-ni ortaya çıxarsa da, ümumi təhlilər bu qənaətə əsas yaradır ki, bu ünsürlər öz şəxsi ambisiyalarını həyata keçirmək üçün müyyəyen dairelərin nökerlərinə çevriləmək kimliklərini heç bir araşdırma ehtiyac olmadan ortaya qoyurlar.

Hər bir hadisədən öz maraqları baxımından bəhrələnən AXCP sədri Əli Kərimli həmişə olduğu kimi, bu gün də baş verən olayların əsas figurudur. Onun mühacir biznesi ilə məşğul olduğu inkaredilməzdır. Öz əli ilə xarice göndərdiyi şəxslər bu gün Azərbaycanın əleyhine təbliğat aparan qruplara başçılıq edir. Mənəviyyatlarnı itirmiş bəs ünsürlərə ad verməkdə çətinlik çəkirik desək, düzgün olmaz. Sadəcə belələri sağ ikən ölürlər sırasındadırlar.

Əli Kərimilərin, cəmil həsənlərin ermeni sevgisindən doğan açıqlamaları, sosial şəbəkələrdə ictimai diqqəti özlərinə çəkən təxribat xarakterli şəhərləri döşəmən dəyirmanına necə su tökdüklərini nümayiş etdirir. Əli Kərimilər hələ bir qədər də irəli gedərək silahlı

dəstələrin yaradılmasından, qarşıdurmaya gedilməkdən bəhs edirlər. Gülinç və ikrah doğuran addımlardır, deyilmə? Bu ünsürlər 27 il bundan öncən nostalji hissələr ilə yaşasalar da ne Azərbaycanın, ne xalqımızın hemin dövrün Azərbaycanı, xalqı olmadığından fərqindədirler. Bu gün Azərbaycan inkişafın en yüksək səviyyəsindədir. Ən islahatçı olək kimi beynəlxalq aləmdə nüfuz qazanıb. İqtisadi tərəqqi güclü sosial siyasetlə tamamlanır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımlar atılır. Ölkədə demokratikləşmə prosesi intensiv xarakter alıb. Dünya birliliyində yeri və rolunu möhkəmləndirən Azərbaycanın 2011-ci ilde 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-dai mi üzv seçilməsi düşünülmüş və məqsədyönlü siyasetin neticəsidir. Düşünürük ki, bu reallıqlar "səpi özümüsənən olan baltalar" - əli Kərimililər, cəmil həsənlilərə çox yaxşı bəlliidir. Ölkəmizə qarşı qərəzli mövqədə dayanan dairələrin, xüsusi şəxsi ermənilərin və ermənipərəst qüvvələrin ünvanına xoş sözlər söyleməkdən zövq alaraq belə təxribat xarakterli fikirlər səsəndirməkdən çəkimməyen əllerden, cəmildən Azərbaycan gənci hansı tərbiyəni alacaq? Mənliyini, vicdanını itirən, xalqına, dövlətinə xəyanət yolunu seçib, özünü təhqiqərlərin və tənqidərin ünvanlaşığı "məkana" çevirən, damarlarından azərbaycanlı yox, erməni qanı xalqın nifriti tükənən deyil. YAP Sədrinin müavini-icra katibi Əli Əhmədovun şəhərində də qeyd olunduğu kimi, nə qədər pərdələmeye, "Vətənə xidmət" dən qeyindirməye çalışsalardır, bu cür əməllər yalnız bir ad vermək olar. Vətənə xəyanət. Azərbaycan cəmiyyətində bunu hamı yaxşı anlaysı və ona görə də mühacir müxalifətin anti-Azərbaycan, antimilli fealiyyətinin insanları sərt təpkisi sayəsində tam iflaşa uğrayacağına şübhə yoxdur.

Dövlət maraqlarını arxa plana keçirib, öz şəxsi ambisiyalarını müdafiə edənlər unudurlar ki, gələcəyə keçmişimiz və bu günümüzə addımlayıraq. Eyni zamanda, zamanın hakimliyi, tarixin yadداşlığı fonunda düşmən dəyirmənə su töken belə ünsürlər daim qınaq obyektiyinə çevriləcək, tarixin zibilxanasının sakınları kimi xatırlanacaqlar.

Yeganə Cəlilqızı, "iki sahil"

YENİ STRATEJİ PLAN: Brüssel nikbin proqnozları

Artıq bir neçə ildir ki, ekspertlər Avropa İttifaqında neqativ tendensiyaların sürətli artığı haqqında fikir söyleyirlər. Bu təşkilatın hətta dağılı bilməsi ehtimalı istisna edilmir. "Brexit" nümunəsinə bu kontekstdə tez-tez xatırlayırlar. Onun digər dövlətlərin də təşkilatın tərk etməsinə təkan verəcəyini bəyan edirlər.

Bunların fonunda Al-nin gələcəyi ilə bağlı nikbin strateji planın hazırlanması maraqlı görünür. Həmin plan 2024-cü ilə qədər təşkilatın inkişaf istiqamətlərini özündə ehtiva edir. Konkret sahələr üzrə Al-nin daha da inkişaf edəcəyindən bəhs edilir. Onların reallığa nə dərəcədə uyğun olduğunu demək çətindir. Lakin sənəddə Al-ya üzv olmayan, ancaq onunla əməkdaşlıq edən ölkələr də bağlı müəyyən məqamların olması onu daha maraqlı edir. Bu fikirlərin işığında Al-nin yeni strateji planının geosiyasi kontekstə analizine ehtiyac duyurur.

Galəcəyə baxış: Avropanın ümidi

Al-nin dünya siyasetində rolunu yeni seviyyəyə yüksəltmək istəyinin olduğu sırr deyil. Hazırda global məqyasda müşahidə edilən ziddiyətlərin derinleşməsi Brüssel üçün bunu daha aktual edib. Lakin ekspertlər sərasında Al-nin nəinki inkişaf edə bileyəcini qəbul etməyənlər, hətta bədəbin proqnozlar irəli sərenərlər də var. Onlar bu təşkilatın yaxın bir neçə ildə, ümumiyyətlə, dağılı bilməsi ehtimalını istisna etmirler.

Brüssel isə demək olar ki, son iki ilde tamamilə fərqli iradə ortaya qoyur. Al-rahbərləri təşkilatın həm funksional imkanlarını genişləndirməyi, həm də onun beynəlxalq aləmdə nüfuzunu yüksəltməyi düşündür. Bu bağlılıqla təşkilatın yeni strateji planının tərtib edilməsi olguca düşündürücü təsiri başışlayır. Çünkü artıq Brüssel konkret istiqamətlər üzrə fealiyyətinə gücləndirəcəyi iddiasını ortaya qoyur.

Yeni planda həmin istiqamətlər aydın göstərilib. Onlar aşağıdakılardır: təhlükəsizlik, iqtisadi artım, genişlənmə, iqlimin müdafiəsi və təşkilatın dünyada təsir gücünün artırılması.



ması. Bu istiqamətlərin hər biri kifayət qədər ciddi proqramların heyata keçirilməsini tələb edir. Ancaq ekspertlər daha çox məsələnin psixoloji aspektinə, Brüsselin niyyətlərinə diqqət yönəldirlər. Son illər ilk defədir ki, Al, məsələn, genişlənmə perspektivindən və zərurətindən bəhs edir.

Vurğulanın istiqamətlər kontekstində strateji planda vətəndaşın müdafiəsi və azadlığına ayrıca diqqət yetirilib. Bunun üçün xarici sərhədlerin səməreli müdafiəsi və qeyri-legal məqrasiya ilə mübarizə zəruri faktor kimi göstərilir. Bunlarla yanaşı, sənəd müəllifləri dezinformasiya, kibərhcümlər və qanunun alliliyi prinsipinin müdafiəsi məsələlərini də unutmayıblar. Belə çıxır ki, Al daxilində vətəndaşların azadlığını məhdudlaşdıracaq ele bir faktor yoxdur. Təşkilatın insan azadlığını təmin etmek potensialı kifayət qədərdir. Bu sebəbdən Brüssel hesab edir ki, əsas təhlükə konardandır. Onun da iki aspekti var: birincisi, informasiya mühərabəsi, ikincisi, qanunsuz məqrasiyanın genişlənməsi.

Təbii ki, vurğulanın iki faktorun hər bir insan üçün təhlükəsini inkar etmək olmaz. Müasir dövrde informasiya mühərabəsi kifayət qədər risk yarada bilir, o cümlədən içtimai rəyə təsir edir. Ancaq bütün məsə-

lərli xarici faktorlara bağlamağın yanlış olduğunu düşünürük. Çünkü təcrübə göstərir ki, Al-ya üzv dövlətlərin daxilində insan hüquq və azadlıqlarını məhdudlaşdırın proseslər gedir. Məsələn, Al-nin böyük dövlətləri öz vətəndaşlarına qarşı iki standart siyaseti yeridir. Deyək ki, onlara "erməni soyqırımı" ilə bağlı hansısa məqamları qadağan edir. Təqribən ona oxşar başqa hadnislərə fərqli şartları qoyur və s.

Bunlarla yanaşı, dini mənsubiyətə görə, Al vətəndaşlarının fərqli münasibətlər ola bilir. Müsəlmanlar sixşdırılır, küçələrdə təhqir olunur, açıq və ya gizli təqib edilirlər. Məsələn, bir neçə ay önce Böyük Britaniyada bir suriyalı müsəlman yeniyetmə ingilis uşaq tərəfindən hamının gözü qarşısında döyüldü. Nəticəsi o oldu ki, müsəlman valideylərə həmin şəhəri tərk etmək məsləhət göründü.

Sağ populistlərin bu kimi situasiyalara yanaşmaları daha radikaldır. Onların siyasi populyarlığı isə günbegün Avropada artır. Bəs nə üçün strateji planda bu kimi məməqamlar nəzərə alınır? Risk mənbəyi kimi ancaq konardan olan təsirlər göstərmək həm reallığı gizlətmək, həm də gələcək proseslər qarşısında özünü daha zəif duruma salmaq demək deyilmi? Dünənədən qeyri-legal məqrasiyanın ciddi maneələrlə üzləşmə ehtimalının az olmadığı nəticəsinə nail olunur.

mağə hədəflənmiş bir təşkilat üçün bu, müsbət məqam sayıla bilməz. Hər bir halda, Brüssel hesab edir ki, informasiya mühərabəsi və miqrantlar esas təhlükə menbəyidir. Bu onu göstərir ki, yaxın gələcəkdə Al-də miqrantlara münasibət yaxşılaşmayaçaq. Bunun təşkilat daxilində hansı siyasi-mənəvi mənzərə yarada bilməcəyi düşündür.

Təhlükəsizlik və genişlənmə: perspektiv mövcuddurmu?

Al-nin təhlükəsizlik məsələsini ilk sıraya qoyması da düşündürür. Bu onu göstərir ki, yaxın illərdə Avropa ABŞ-in çətiri altından çıxmajá çalışacaq. Avropa ordusunun yaradılması ehtimalı mövcuddur. Brüsselin Vəsiqətləri təhlükəsizlik məsələsində öz mövqeyini qoruması halında Amerika müəyyən təxribatlara yol açıbilər. Lakin belə görünür ki, avropalılar qərarlıdır. Onlar Avro-Atlantika birliyini keçən əsrde formalılmış yanaşma kontekstində artıq qəbul etmək istəmir. Bu, Al-nin dünya siyasetində müstəqiləşmək niyyətinin ciddi olduğunu göstərir. Eyni planlara diger böyük dövlətlərin də malik olduğunu nəzərə alsoq, yaxın illərdə ABŞ-la münasibətlərin yoluna qoyulmasının ciddi maneələrlə üzləşmə ehtimalının az olmadığı nəticəsinə nail olunur.

Bunun fonunda iqtisadi artım və genişlənməye nail olmanın asan başa gəlməyəcəyi qənaəti yaranır. Hər iki məsələ üzrə Amerikanın təsiri istisna deyil. İqtisadi artım məsələsində ABŞ-in tələb etdiyi şərtlər fealiyyət göstərmək imkanının nə dərəcədə olduğunu zaman göstərəcək. Lakin inididən genişlənmənin çətin reallaşacağı məlumdur. Onun iki səbəbini görürük.

Birinci, "Brexit" Al-də parçalanma maylinin qaldığını təsdiq edir. Böyük Britaniyanın bu təşkilatı tərk etməsi başqalarını da oxşar addimlar atmağa təhrik edə bilər. Xüsusilə bu tendensiyənin güclənməsində Amerikanın marağının olması nəzərdən qaçırlırmamalıdır. D.Tramp Londona səfəri öncəsi Twitter səhifəsində yazmışdı ki, "vaxt gələcək mənə "mister "Brexit"" deyəcəklər!"

İkinci, Brüssel genişlənməni Qərbi Balkan ölkələrindən birinin hesabına heyata keçirmək məqsədini açıqlayır. Bu proses isə Rusiya da müqavimet göstərir. Inididə Kosovo ile Serbiya arasında ziddiyətlər dərinləşdirilir. Hətta lokal münaqişə ehtimalı mövcuddur. Bundan başqa, Qərbi Balkanlarda Al standartlarına uyğunlaşacağı qeyri-müəyyəndir. Məsələn, Serbiya və ya Kosovonun buna nə dərəcədə hazır olduğu aydın deyil.

Bunlar Al-nin genişlənməsi prosesinin hələlik qaranlı olduğunu və təşkilatın daha çox psixoloji olaraq özünü stimul etməsi kimi görünüşünü ifadə edir. Ekspertlər bunların fonunda Al-nin iqlim dəyişməsi ilə bağlı mübarizə planının olmamasını da vurğulayırlar.

Ancaq maraqlıdır ki, bir sıra ekspertlər Al-nin genişlənmədən rəsmən bəhs edilməsinin "Şərqi tərəfdəşlığı" programına daxil olan ölkələr üçün də müəyyən perspektivlər açığını yazırlar. Bu fikrin əsaslığı müəyyən suallar doğurur. Yuxarıda vurğuladığımız faktorlardan başqa, həmin programda daxil olan ölkələrin çox sayıda geosiyasi, iqtisadi ətəkliliklərə üzləşdiyi, bəzilərində münaqişələrin mövcud olduğunu və onların heç də hamisə obyektiv münasibətin olmadığını da demək gərəkdir.

Məsələn, Cənubi Qafqazda Ermenistanın Azərbaycan torpaqlarının 20 faizi işğal etməsi bu iki dövlətin hansısa təşkilatdır bir yerde olmasına istisna edir. Münaqişənin hellində vasitəciliq edən ATƏT-in Minsk qrupu isə hələ de tesirli addim atmayıb. Belə bir şəraitdə Azərbaycan necə Al-ya üzv ola bilər? Və ya onunla Ermenistan faktorunu nəzərə almadan hansısa əməkdaşlıq planı üzerinde işləyə bilər? Məməqamları mövcuddur. Eyni olaraq, Ukrayna, Gürcüstan və Moldovanın Rusiya ilə münaqişəli vəziyyəti mövcuddur.

Bunların fonunda Al-nin dünya siyasetində rolunu necə yüksəldəcəyi məsəlesi də xüsusi yanaşma çərçivəsində maraqlı doğurur. Nəzərə almaq lazımdır ki, hazırda Amerika-Cin-Rusiya geosiyası üçbucağında çox riskli, qeyri-müəyyən və mürəkkəb bir mübarizə gedir. Bu rəqabətin hansı geosiyasi gücü haraya atacağı melum deyil. Al belə bir vəziyyətdə hansı resurslar hesabına uğurlu mövqə tuta biləcək? Onun on azımdan ABŞ-la Çin arasında qaldığı sırr deyil. İki supergücün Al-ya təsir imkanları az deyil. Diger tərəfdən də Rusiya. Son zamanlar KİV Moskvanın Brüsselə müxtəlif istiqamətlərdən ciddi təzyiqlər etdiyindən yaxşı. Məsələn, məlumat Avstriya hadisələri həmin kontekstdə qiymətləndirilir.

Bələdlik, Al-nin strateji planı maraqlı müddəələri və niyyətləri ifadə edir. Onların yerinə yetirilməsi məsələsi açıqdır. Ancaq bu fakt onu göstərir ki, Al də yüksək və nikbin ruhla qlobal geosiyaset meydandasında feallaşmaq arzusundadır. Bu isə son illər Al çərçivəsində baş verən proseslər müstəvisindən çox maraqlı dəyişmə təsiri başışlayır.

Newtimes.az

Ceyhun Məmmədov: Həyata keçirilən sosial İslahatlar təhsilin uğurlu inkişafını təmin edir



Müəllimlərin və dövlət qulluqçularının maaşlarının, eyni zamanda, telebələrin təqəüdlerinin artırılması vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə, xalqımızın xoş gələcəyinə hesablanıb.

Bu fikri AZƏRTAC-a müsahibəsində Azərbaycan İlahiyyat Institutunun rektoru Ceyhun Məmmədov söyləyib. O bildirib ki, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, əhalinin azəmətinə təbəqələrinə kömək göstərilməsi, yoxsuluğun aradan qaldırılması Azərbaycanda dövlət siyasetinin başlıca istiqamətlərindən biridir.

Sentyabrın 1-dən qüvvəyə minən sərəncamlar

sosialönümlü İslahatların daha da dərinləşməsinə və müxtəlif təbəqələri əhatə etməsinə əyani sübutdur. Dövlət başçısının imzaladığı sərəncamlarla hüquq-mühafizə orqanları əməkdaşlarının, herbçilərin, təhsil sahəsində işleyənlərin də əməkhaqları artırılıb. Ulu önder Heydər Əliyevin strateji kursunun layıqlı davamçı Prezident İlham Əliyevin apardığı sosial İslahatlar Azərbaycan təhsilinin uğurlu inkişafını təmin edir.

Qeyd edək ki, təhsil hər bir ölkənin, o cümlədən Azərbaycanın da sosial siyasetinin prioritet istiqamətlərindən biridir. Məhz bu kontekstdə yanaşıqdır,

kəmzdə iqtisadi inkişafın təmin edilməsi, respublikamızın beynəlxalq aləmdə söz sahibinə çevrilməsi, təhsil İslahatlarının aparılması, infrastrukturun əsası şəkildə yenilənməsi və Azərbaycan təhsilinin keyfiyyətə yəni mərhələyə qədəm qoyması Prezident İlham Əliyevin bu sahəye göstərdiyi diqqət və qayğının göstəricisidir. Bu sahəye müasir və əcəvək yanaşmalar sayesinde təhsil müəssisələrimiz ister keyfiyyət göstəricilər, isterse də sağlam mənəvi-psixoloji mühitin təmin olunması baxımından ciddi uğurlara imza atır.

"Prezident İlham Əliyevin "Ali təhsil müəssisələ-

rində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə", "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili təmin olunması baxımından ciddi təsirini göstərəcək", - deyə rektor Ceyhun Məmmədov vurğulayıb.

Keçmiş qayınanasi:

Gültəkin üçün müqəddəs heç nə yoxdur - nə Vətən, nə ailə!

“Milli Şura” adlandırılaraq dərnəyin üzvü Gültəkin Hacıbəyli ilə keçmiş həyat yoldaşının ailə üzvlərinin gərgin münasibəti bir müddətdir ki, içtimai diqqət mərkəzindədir. Xüsusilə de keçmiş qayınanasi onu məhkəməyə verəndən sonra məsələyə maraq daha da artıb. Biz şəxsi həyatın ictmialəşdirilməsinə qarşıyız, amma siyasi fiqurların şəxsi həyatı olmur; onların şəxsi yaşamları əsl simalarının daha yaxşı görünüməsinə, cəmiyyətin onları daha yaxşı tanımmasına səbəb ola bilir. Bu işə vacibdir. Elə vacib olduğuna görə de Gültəkin Hacıbəylinin keçmiş qayınanasi Nəhayət Məmmədova ilə səhbətləşdi.

- Gültəkin Hacıbəyli və ətrafindakılar tez-tez deyirlər ki, qayınanasinın onu məhkəməyə verməsi mentalitetimizə ziddidir...

Onların mentalitetdən danışmağa heç bir haqları yoxdur. Mən birca dəfə de olsun onun özünden mentalitetimizə uyğun hansısa davranış görməmişəm. Nə oğlumla bir yerde yaşayanda, nə də ayrılandan sonra. Bəs 2005-ci ilde Gültəkinin heç bir hüquqi əsası olmadan qayınanısını ve ərinin məhkəmələrə verib, üy il müxtəlif instansiyalarda süründürüb, emlakına həbs qoyduraraq, satdırıb, pulunu əllərindən alması mentalitetimizə uyğun idi ki!

“ƏVVƏLDƏN OĞLUMUN ONUNA AİLƏ QURMASINA QARŞI İDİM”

- Mentalitetdən səhbət düşmüşkən, Azərbaycan mentalığında bir gəlin obrazı var. Gültəkin Hacıbəyli sizin ailənin üzvü olanda həmin obrazaya nə dərəcədə uyğun idi?

Mənim ona hətta keçmiş zamanda belə, “gəlin” deməyə dillim gelmir. Çünkü o, heç vaxt gəlin, ana, həyat yoldaşı olmayıb, hər zaman elə indiki kimi hikkəli bir qadın olub. Əslindən lap əvvəldən oğlumun onunla ailə qurmasına qarşı idim. Son dövrlərdə gedib ölkəsinə satanlara qoşulandan, xalqına və millətinə xəyanət edəndən sonra əsl üzünü həmi gördüm. Amma bu sıfet onda elə hər zaman olub.

O, bizim ailəmizə çox ağrılardır. “Gəlinin” olduğu 14 ay müdədəndən də bize qarşı böyük həqsizliklər edib, indi də həmin yoldadır. Mən, oğlum, digər qohumlarımız da ona görə çox əsəb, narahatlıq, gərginlik keçirmişik.

- Bəs öz həyat yoldaşına qarşı nećə idi? Biz azərbaycanlılar adətən gəlini qayğılaş, həyəti, ədəb-ərkanlı təsəvvür edirik... Ümumiyyətlə, onlar nećə dolanırdılar və ailə münəqışları nədən başlıdı?

Xahiş edirdəm, dərdimi təzəleməyin. Onun mənim oğlumla bir yerde yaşadığı vaxtlarda etdiyi hərəkətlər çox ürəkburandırıcı və ağlaşdırıcı idid. Biz bu haqda heç vaxt heç bir yerde danışmamışq. Elə indi də danışmaq istəmərəm... Mənim və oğlumun müxtəlif instansiyalara müraciətlərimiz və şikayətlərimiz ancaq onlar boşandıqdan sonra Gültəkinin etdiyi qanunuz əməller barədə olub. Aile sirlərinə isə toxunmayaq.

- İndi siyasetçi Gültəkin Hacıbəyli çox aqressiyədir. O vaxtlar da elə idimi?

İnanın, o vaxtlar əlinde imkan var idə deyə, özünü indikindən qat-qat sərt apardı. Aqressiyası, hikkəsi, hədə-qorxu gəlməsi indikindən qat-qat artıq idi.

...23 may 2003-cü il tarixdə ümummilli lider Heydər Əliyevin göstərişinə əsasən Bakı Şəhər İcra Hakimiyəti tərəfindən Gültəkin Hacıyevaya Nəsimi rayonu, S.Vurğun küçəsi, 92 və ünvanında 12 sayılı üçotaqlı mənzil verilir. Bundan yarımla ay sonra,



Yunis Hacıyevin adına açılmış “Gülüstən” MMC-nin icarəsinə verildi.

- Yeni öz əmisinə “torba tikdi”?

- Əməlin adını artıq siz özünüz qoyun! Amma fikir verin, doğma əmisinə qarşı bəlle çırkınlı addım atan birisindən nə gözləmək olar? Cavabını da özüm deyim - hər cür xəyanət. Doğmasına qarşı nankorluq, xəyanət edən Gültəkin xalqına da, Vətəninə de bu cür addımlar atar, necə ki, indi bu çırkınlı yoldadır. Gültəkin üçün müqəddəs heç nə yoxdur - nə Vətən, nə ailə, nə doğmaları. Onun mərami-məqsədi şəxsi mənafeləri üçün insanları şərəmək, kelək gəlmək və sair. O, mənəvi dəyərlərinit itirmiş birisidir.

...“Milli yol” qəzeti (o vaxt bu mülkifat qəzeti Elnur Astanbəyli rəhbərlik edirdi) 6 oktyabr, 2005-ci il tarixli buraxılışında oxuyurdu: “...Bu gün yenidən Goranboydan deputatlığı nəzərdə olan Gültəkin Hacıyeva ne üzlə buraya təşrif buyurub və danışmağa dili varmı? Maşınlarda gəzen bu xanım nəinki bu rayonda sevilmir, hətta onun əleyhinə imzatoplama kampaniyası başlanıb... Goranboy rayonunda Gültəkin Hacıyevaya qiymət vermək üçün onun əmisinə səhbətəşməyi məqsədəyən sayilar. Bildirdilər ki, vaxtılık Gültəkinin nənəsi dönyadan köçəndə onu əmisi yas yerinə buraxmayıb. Bundan sonra xanım deputat ayrı çadır qurub və yas verdirdib...

...Sən demə, yaraşlıqlik görünən bu xanımı öz rayonunda o qədər de sevmirlərmiş. Səbəbinə yəqin ki, onlar özüleri daha yaxşı bilirlər. Sən demə, rayonun en iri şirkətləri icra başçısına həqiqətini vərmişlər. Onlar bildirilər ki, bizim “patron”umuz Gültəkin xanımızdır və bize de bələ tapşırıb.

- Qayıdaq borc məsələsinə. Onun axır nećə oldu?

- Gültəkin həmin pulu qaytarmadı. Mənim isə aldiğim borclar yüzilər üstündə qalmışdır. Məcbur oldum ki, ikiotaqlı mənzili satıb, həmin borcları ödəyim. Amma mənzili satandan sonra Gültəkin meni - hələ boşanmadığı ərinin anasını, yəni öz rəsmi qayınanmasını məhkəməyə verdi.

- ???

- Təsəvvür edirsınız? Dedi ki, həmin mənzədə yaşayır və ona da pay düşməlidir. Məhkəmə onun xeyrinə qərar çıxardı, mənzili alqı-satqı müqaviləsi ləğv edildi, şəxsi mülkiyyətimdə olan digər əmlaklar hərraca cıxarıldı və biz məcbur olduq, daha

doğrusu, məcbur edildik ki, ona 22 min manat ödəyək.

- Bu nə dərəcədə qanuni id?

- Ancaq onu deye bilərem ki, o vaxt Gültəkin özünün statusundan sui-istifadə etdi. Həm de çox vicdansız formada. Bu gün haqq-ədalətdən, düzgünlükden danışan adam elində imkan olanda hər addımda qanunları öz xeyrinə pozurdu.

- O, sizin nəvanızın anasıdır. Nəcə bir nadir, sizce?

- “Ana” müqəddəsdir, böyük sözdür, gəlin onu ucuzlaşdırmaq. Övladını öz kininə, hikkəsinə qurban verərək, atasız böyüməyə məhkəm edən qadına ana demək olmaz. Əsl alınlara həqsizliq edərək. O, vaxtılı hər yola əl atdı ki, usaq ne atası ilə görüşə bilsin, ne de biz tərəfdən olan digər qohumlarıyla. Bununla əslində usağında hüquqlarını pozurdu, atanın da, başqa qohumların da. O, hələ rəsmən boşanmamışdan evvel belə edirdi.

- İkinci dəfədir bilmirəm ki, çəşqinqılığımı hansı sualla ifadə edim...

- Cünki onun hərəketləri doğrudan da, bəzən normal məntiqə siğmir. Gültəkin ərindən rəsmən boşanmamışdı, yeni hələ məhkəmənin qərarı yox idi, amma nə oğlumu, nə də məni usağı görməyə qoymurdu.

- Onda usağından neçə yaşı var idi?

- Körpə idi, təzə doğulmuşdu. Amma Gültəkin onu bızdən əzaqlaşdırmaqla usağından da, atanın da, mənim də, digər qohumların da hüquqlarını pozmuşdu.

- Bəs niyə işi hüquqi yolla həll etmədiniz?

- Eləməye çalışdıq. Hətta həmin vaxt - 2005-ci ilde işe baxan Səbail Rayon İcra Hakimiyətinin Qəyyumlıq və Himayecilik Komissiyası rəsmən bildirmişdi ki, azyaşlı Mehdiyev Toğrul Mahmud oğlunun - yəni nəvəmin,- hansı valideynin himayəsinə verilməsinin məhkəmə tərəfindən həll edilmədən, valideynlərdən biri tərəfindən özbənə şəkildə öz himayəsinə götürülməsi, bu zaman atasına görüş verməməsi qanunsuzdur.

Amma biz işi hüquqi yolla həll etməyə çalışarkən Gültəkin Hacıbəyli bize təzyiq göstərməkən örə hər yola əl atdı. Əvvəlcə o, Milli Məclisin rəsmi blankından istifadə etməkələrə razılıq verən Səbail Rayon İcra Hakimiyətinə etiraz göndermişdi. Sonra Daxili İşlər Nazirliyinə müraciət etdi, oğlumun haqqında yalan, böhtan dolu, təhqiqərim bir erizə yazdı ki, guya oğlum Gültəkinə zəng edərək onu və azyaşlı usağı ödürməkələrə dəriyib! Özü də yenə Milli Məclisin blankında! Təsəvvür edirsinizmi?! Mən başa düşə bilmirəm, ailə münasibətlərinin Milli Məclisə ne dəxli vardi ki, Gültəkin dövlət qurumlarına həmin organın blankı ilə müraciet edirdi? Tebii ki, bu da bir təzyiq vasitəsi və sui-istifadə idi.

- Onda artıq boşanmışdır?

- Yox! Rəsmi evli idilər. Ve Gültəkin Hacıbəyli öz çırkınlı niyyətinə qatmaqla ötrü öz usağının atasını, rəsmi nikahda olduğu şəxsi bu cür ləkələmişdi. Onun böhtanından sonra DIN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində oğlumun barendə araşdırma aparıldı. Təsəvvür edirsinizmi, bu, oğlum üçün, mənim üçün, ailəmizin digər üzvləri üçün nə demək idi?! Hamımızın mənəvi sarsıntı keçirmişdir, əsəblərimiz pozulmuşdu.

Yeri gəlmışkən, sonradan maraqlandıqda məlum olmuşdu ki, Gültəkin Hacıbəyliyə ümumiyyətlə, hec kim zəng edərək hədələməyi. Yəni deputat qəsr hikkəsinə görə, sifislik etmək məqsədilə hüquq mühafizə orqanına bile-bile yalan məlumat verib.

- İndi heç olmasa, hansısa yolla nəvənidən xəbər tutu bilirsinizmi?

- Biz hələ qohum olmazdan evvel 20 il ailevi dostluq münasibətlərimiz olub. Ona görə də ümumi tanışlarımız coxdur. Anasının təsiri altında olan və həqiqəti hələ ki dərk edə bilməyən usaq ilə ənsiyyət qurmadan, ümumi tanışlarımızın vasitəsilə maraqlanırıam.

⇒ Davamı 9-cu səhifədə

Ermənilər tanınmış gürcü yazıçısı və ictimai xadimi İ.Q.Çavçavadzenin təqdimatında



Tanınmış gürcü yazıçısı və ictimai xadim İlya Qriqoryeviç Çavçavadze 1837-ci ilde knyaz ailəsində doğulmuş, inqilabi hərəkatda iştirak etdiyinə görə universitetdən xaric edilmişdir. Daha sonra Gürcüstanda geniş ədəbi və siyasi fəaliyyət göstərmiş, 1877-1902-ci illərdə isə "İzvestiya" qəzetinin redaktoru olmuşdur.

Milli azadlıq hərəkatının görkəmli nümayəndəsi olaraq Çar üsul-idaresi əleyhinə çıxışlar edib. Bütün bunlara görə də 1907-ci ilde Tbilisidən Saquramaya gederken yolda çar xəfiyyəsi tərəfindən qətlə yetirilmişdir. Redaktoru olduğu "İzvestiya" qəzetində Azərbaycanın ictimaiyyəsi vəziyyətinə, ədəbiyyat və inqəsənətinə dair yazılar verib, M.Ş.Vazehin şeirlərində tərcümələr edib. O, azərbaycanlılar haqqında yüksək fikirlər söylemiş, onların açıqürəklə, hörmətlə, təmkinli və təvazökar, müdrik və hünərlü olduqlarını xüsusiylə qeyd etmişdir.

Onun "Erməni alimləri və fəryad edən daşalar" əsəri isə ermənilər, xüsusən də onların üzənmişlərinin tərəfindən qətlə düşürülmüşdür. Katılırlaşa qı, ermənilərin iç üzünən açılıb göstərildiyi, dəha doğrusu, ifşa olunduğu bu əsər 1995-ci ilde tanınmış jurnalist Vəsif Quliyev tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş və "Azərbaycan" neşriyyatı tərəfindən böyük tirajla nəşr olunmuşdur. Həmin əsərdən bəzizi seqmələri oxuculara təqdim etməklə bütün dünyaya bir dəhə bəyan etmek isteyirik ki, ermənilər təkcə Azərbaycan xalqına qarşı deyil, elə digər qonşulara, o cümlədən gürcü xalqına qarşı etdikləri saysız-hesabsız naqış və namərd hərəkətləri ilə də tari-xə düşübələr. Buyurun, tanış olun:

"Ermənilər sözə və qələmə bütün dünyaya and içirlər ki, güya, Qafqaz sira dağlarının o biri tərəfindən Dəclə ve Fərat çaylarının başlanğıcına qədər, demək olar ki, Qara dənizdən Xəzər dənizinə qədər qədimdən Ermənistən deyilən yer olub".

* * *

"Bizi yer üzündən tamamilə silib atmaq üçün onlar adımızı biabır edib, bizi milli heysiyatdan məhrum etmeklə kifayətlənmeyərək, bütün tariximizi də, salnaməmizi də, tarixi qalıqlarımızı və abidələrimizi, bize mex-

sus hər şeyi müxtəlif firldaqlar yolu ilə özlərinin adına çıxırlar".

* * *

"Biz əvvəller də deyirdik, indi də tekrar edirik: Allah eləməsin, bu işlərdə bütün erməni xalqını təqsirləndirək, bu günahların hamısını onun ayağına yazaq. Bu işdə yalnız məşhur bir erməni dəstəsi və erməni kitab həvəskarları - savadlı adamları, alımları günahkardı".

* * *

"Bədbəxtlikdən, erməni xalqının şöhrəti və böyüklüyü haqqında hər yerde car çəkən və yeri gələndə gürcülerini alçaldan və yer üzündən silən erməni alımları bu müdrikiyə hələ çatmayıblar".

* * *

"Biz ermənilərin heç bir səxavətinə və fədakarlığına həsəd aparmırıq, eksine, bu yaxşı cəhətləri biz özümüz də arzu edirik... Biz ermənilərin şərefini və böyüklüyünü, hətta onlar mübəaliğli, ya da başdan-ayağa gop olسا da, qiymətləndirməyəcəyik. Ermenilər nəyələsə öyünsələr də, qoy onları qadir Allah özü saxlasın, eger bundan məhrumdurularsa, qoy, Allah özü onlara kömək etsin. Ancaq ona məyus olurraq ki, özünü öyən erməni dəstəsi gürcülerin mənəvi və fiziki mövcudluğunu inkar edərək bize yalnız qarşımızda geniş açılmış qəbiri göstərir, guya ki, onların mövcud olması bizim mövcud olmamağımdan irəli gəlir".

* * *

"Erməni alimlərinin, savadlılarının və onlara əlbir olanların firldaqları artıq çağırılmış bayatlardır".

* * *

"Erməni tarixçiləri yenə də çərənələyir və heç vaxt yaşamadıqları yerin sakınları olurlar. Məgər, aydın deyil ki, bu dayaz alimliklə dünyani inandırmaq istəyirlər ki, guya, bu yerləri tutmağa onların tarixi haqqı var".

* * *

"Erməni dəstəsi qəsdən təhrif etməklə kifayətlənmir, onun üçün özgə həqiqətini gizlətmək azdır, öz yalanları haqqında isə haqiqət kimi car cəkirlər. Bu dəstə çox gözəl başa düşür ki, faktların üstündən nə qədər sükutla keçən də, onları gizlətmək olmaz. O, gecmi, tezmi deyiləcək. Bütün məsələ faktı yox etməkdən, tarixi yazıları ya silməkdən, ya da qasıybı pozmaqdan, ya da ki, onu öz xeyrinə dəyişdirib başqa şəkile salmaqdan ibarətdir".

* * *

"Ermənilərin gürcü məbədlərində və monastırlarında gürcü mənşəli izləri məhv etməye, gürcü yazılarını daşlardan qaşışib təmizləməyə və yox etməye, daşların özünü tikilişlərdən çıxarıb, yerinə erməni yazıları olan başqa daşları qoymaq üçün el-ləşdiklərinə çoxlu misal gətirə bilərik".

* * *

"Ac toyuq yuxusunda dari gərər'zərb-məsəli, məhz, erməni savadlı adamlarına - erməni alımlarına aididir".

* * *

"Erməni ziyyələrinin hərəkətləri böyük bir çaya bənzəyir: sahildən suyun içərisinə doğru nə qədər çox gedirsənse, suya o qədər də çox batırsan, onun enini və uzununu da yaldın görürsən. Onların cesərəti və həyasızlığı gündən-güne daha da artır, özlərini daha cəsarətlə öyməyə başlayırlar və bizimle yavaş-yavaş nəzakətsizliklə rəftar edirlər".

* * *

"Erməni kitabsevəri tarixi faktlərlə "nə qədər tərifləyiq" rəftar edirəsə, öz sözünü, guya, tarixi dəllillərini sübut edəndə də o qədər utanmazlıqla hərəkət edir".

* * *

"Özgə adlarını, dillerini, efsənələrini və s. özlərininkə ilə əvez etmək, sən demə, lap qədim zamanlardan ermənilərin adı adəti imiş. "Adet isə adamın ikinci xasiyyətidir".

* * *

"İnadkarlıq yolu ilə öz məqsədlərinə çatmaq erməni alımlarına xas keyfiyyətdir. Öz dediklərinin üstündə duran ermənilər onların xeyrinə olmayan hər şeyin, bu, təkzibədilməz həqiqət olsa da, üstünə vurmamağa çalışırlar".

* * *

"Ermənilərin, hətta pambiçı guruldamalıdır, gürcülerin isə finidiği da səs salmamalıdır".

* * *

"Onların Kiçik Asiyada, xüsusi də, Zaqafqaziyada ermənilərden yaxşı, möhkəm, qabiliyyətli heç kəsin olmadığını bütün dünyaya göstərmək istədikləri, megər, aydın deyil!?"

* * *

"Biz mənşəcə və dincə müxtəlif olsaq da, bir-birimzdən çəkinqəmisiş, lakin gürcülyə və erməniləyə görə bizim bir-birimizə qarşı nifratımız də olmayıb. Əgər indi birləyimiz laxlayıbsa, bunu erməni savadlı alımlarının qorxaqlığına, cahilliyyəne, avaraqılığına və firldaqlarına aid etmək lazımdır".

* * *

"Biz sizə, yəni ermənilərə sığınacaq verdik, sizi saxlaşdır və sizinlə qardaşlaşdıq. Bizişlə öz evimizdə düşmən kimi rəftar etməyin! "Evinde yaşayan düşmən olunca, yolda uzanan şirin olsa, yaxşıdır". Seçmələri təqdim etdi:

**Qafar Cəbiyev,
tarix elmləri doktoru,
Əməkdar jurnalist**

Keçmiş qayınanasi: Gültəkin üçün müqəddəs heç nə yoxdur - nə Vətən, nə ailə!

⇒ Əvvəli 8-ci səhifədə

"GÜLTƏKİN HƏR ZAMAN SAXTA, İKİÜZLÜ VƏ RİYAKAR OLUB"

...Gültəkin Hacıbəylinin 09.10.2010-cu ildə "Qafqazinfo" və Milli.az saytlarında dərc olunan müsahibəsində (<https://news.milli.az/politics/23112.html>) belə bir yer var. O, deputat olmaq istəməməsinin səbəblərini izah edərək deyir:

- Düşünürəm ki, müəyyən fasiləyə ehtiyac var. Başqa planları var. İlk önce, ciddi şəkildə doktorluq dissertasiyamla məşğül olacağam. Elmi yaradıcılığimdakı boşluğu doldurmalıyam.

- Hər zaman dəstəklədiyiniz komanda ilə münasibətlərinizi bundan sonra necə qurmayı düşünürsünüz?

- Buna qədər olduğu kimi. Ən yüksək səviyyədə. Bu komandada təmsil olunanların əksəriyyəti Azərbaycanın ən leyləqli övladlardır. Bir də, axı nə dəyişib ki? 27 yaşından mən bu komandanın feal üzvlərindən biri olmuşam. Ulu Öndərin atılıq qayğısını hər zaman hiss etmişəm. Əziz Prezidentimizin rəhbərliyi altında Azərbaycanın AŞPA-dakı ilk nümayəndə heyətində təmsil olunmaq şərəfinə nail olmuşam. Mənim üçün bu gün də heç nə dəyişməyib və dəyişməyəcək də. Mən əqidə və prinsip adamıyam.

- Onu yaxından tanıyan şəxs kimi necə düşünürsünüz: Bu sözləri deyən adam nə zaman, hansı hadisədən sonra dəyişdi?

- Heç vaxt dəyişməyib, o, elə hər zaman saxta, ikiüzlü və riyakar idi. Mənim Gültəkin Hacıbəliyə bir sualım var: deputat seçilməyəndən sonra o, bircə dəfə də olsun atılıq qayğısını görüdüyü Ulu Öndərin məzarını ziyarət etdi? Və ya 2011-ci ilə qədər o, indi "Öndər" dediyi Rəsulzadənin dogum günü, yaxud vəfatı ilə bağlı hər hansı bir tədbir keciribmi, belə bir tədbirdə iştirak edibmi? Hər zaman yalnız öz mənfəətini düşünüb, ancaq özüne sərf edən addımları atıb.

- İqtidar komandasında olduğu vaxtlarda onda müxalifətə hansısa meyil, rəğbet hiss etmişinizmi?

- Heç vaxt. Hətta deyərdim ki, müxalifətə nifreti vardi. Yadınıza salın: Gültəkin Hacıbəyli 2000-2005-ci illərdə Milli Məclisde Əli Kərimli ilə eyni vaxtda fəaliyyət göstərib. O vaxt bəzən çox sərt şəkildə müxalifləri tənqid edirdi. Əhəd Abiyev Əli Kərimlini təhqir edəndə onun müdafiəsi üçün bircə kələm söz demişdim? Yox. Indi o, Kərimlinin üzünə necə baxır? Bunu bacarmaq lazımdır.

- Bəs sizcə o, indiki siyasi mövqeyinə, düşərgəyə nə qədər sadıqdır?

- Sədaqət kimi gözəl sözü o qadına aid etmək böyük güñahdır. Özünüz də görəcəksiniz ki, o, vaxtı gələndə indi yanında olduğu adamların da, ona inanın hər kəsin də başına hansı oyunları açacaq. Onun hansı sıfətlərinin olduğunu bilən şəxs kimi bunu əminliklə deyirəm.

- Hazırda Gültəkin Hacıbəyli özünü müxalifətin liderlərindən biri kimi aparır. Onda lider keyfiyyətləri varmı?

- Lider insanlardan öz marağı üçün istifadə etməyi düşünmür. Lider hikkəli, kinli olmur, əksinə, fədakar olur. Lider ikiüzlü, sürüşkən, xain olmur. O, heç öz anasına normal övlad, öz övladına normal ana olmayı bacarmayıb. Bircə dəfə onun anasını, digər ailə üzvlərini yanında görmüşümüzü?! Nə lider?! Söz tapdınız da, deməyə...

- Son olaraq, siz sosial şəbəkədə ona inanan, fikirləri ni bayənən insanlara nə demək istərdiniz?

- Mən onu bəyənənləri ona "inanın" deyil, ona "aldanın" insanlar adlandırdım. Və məsləhət görərdim ki, aldanmayı!

✉ Tariyel Həsənov,
xüsusi olaraq Femida.az üçün

DOST mərkəzləri müasir Azərbaycanın siması kimi

Dövlətimizin imkanları genişləndikcə daxili siyasetin əsas istiqamətlərinən olan əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Son 15 ildən artıq müddətdə Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə atılan addımlar inqilabi dəyişikliklərə getirib çıxarırlar. Əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən sosial paket 2019-cu ildə yeni mərhəle formasında davam etdirilməkdədir. Cari ilin öten dövründə sosial rifahın təmin edilməsi, işsizliyin aradan qaldırılması, aztəminatlı ailələrə, şəhid ailələrinə, veteranlara dövlət qayğısının, pensiya və təqaüdlərin, maaşların, o cümlədən minimum əmək haqlarının artırılması bunun bariz nümunəsidir.

Bütün bunlarda yanaşı, dövlətimizin başçısı İlham Əliyevin sosial islahatlar programının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalarla əsaslanan modern, çevik və optimallı mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, elçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir. "Ölkə Prezidentinin" Əhalinin məşgulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəətminin tek millesdirilməsi ilə bağlı eləvə tədbirlər haqqında" 9 avqust 2018-ci il təxli Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazırlığının tabeliyində yارadılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin təminatda müəssisə və əmək məşgulluğu, əmək, əllilik və

sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilmesi, bu xidmətlərdə şəffaflığın artırılması, inovativ əllərin tətbiqi və vətəndaş məmənluğunu təmin edilmesidir. İstifadəyə verildiyi gündən vətəndaş məmənluğuna doğru keyfiyyətə yeni mərhəle açan DOST layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Heydər Əliyev Fonduñun prezyidenti Mehriban xanım Əliyevanın təşəbbüsüdür. Bu layihə dövlət sosial xidmətlərinin innovativ təqdimat üzərindən, vahid platformdan, bir pəncərədən, tam şəffaf və operativ, vətəndaş rahatlığı və sadə prosedurlar əsasında göstərilmesinə xidmət edir. Vətəndaşların bilavasitə, telefon və ya internet vasitəsilə müraciətləri əsasında, səyyar və digər üsullarla xidmətlərin həyata keçirilməsi, bundan başqa mərkəzlərdə vətəndaşlar xidmət göstərən əməkdaşlar üçün etik kursların təşkili, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılıqla, dinləmə, izahetmə bacarıqlarını və digər aidiyəti bacarıqlarını inkişaf etdirən müxtəlif təlimlər de həyata keçirilir.

Vətəndaş məmənluğunu təmin edilməsinə gedikdə, əlkə Prezidenti İlham Əliyevin təşəbbüsü olan "ASAN xidmət" artıq brenda əvərlidir və dünyaya səs salıb. Artıq bu sıraya DOST adlanan daha bir innovativ xidmət növü də daxil oldu. Dövlətimizin başçısı İlham Əliyev DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimində bəşərbəsüz bələ seyyiyələndirib: "DOST Agent-



linin yaradılması bu istiqamətde atılmış çox önemli islahatdır. Növbəti illərdə bu agentliyin fealiyyətinin genişləndirilməsi əminən ki, vətəndaşları tərəfindən də çox yüksək qiymətləndiriləcək. Beləliklə, bu sahə ilə bağlı bizim siyasetimiz dənəda geniş miqyasda və məqsədönlü şəkildə icra ediləcəkdir. Sosial sahə her bir ölkə üçün böyük önem daşıyır. Azərbaycanda da bu sahə böyük diqqət göstərilir. Bizim siyasetimiz sosial yonşumlu siyasetdir. Çalışırıq bütün eləvə gəlirlərimizi sosial sahəyə yönəldək ki, vətəndaşların rifah hali dənəda yaxşılaşın, işsizliklə bağlı problemlər dənəda yüksək səviyyədə həll olunsun və ölkəmizin dinamik inkişafı təmin edilsin".

1 sayılı DOST mərkəzinin direktoru Seymour Aliyev "iki sahil" qəzetinə açıqlamasında

da bildirdi ki, sakinlərin rəhatlığı üçün istifadəyə verilen DOST Agentliyinin DOST mərkəzi artıq göstərdir: "İstifadəyə verildiyi gündən bu günə qədər mərkəzimizə təxminen 30 minə qədər vətəndaş öz problemləri ilə bağlı müraciət edib. Müraciətlərin əksəriyyəti yaşının anadan olması ilə əlaqədar birdəfəlik müavinətlərinin verilməsi, həmçinin pensiya təyinatı ilə bağlı olur. DOST Agentliyinin 1 sayılı DOST mərkəzində, eyni zamanda, məşgulluq, pensiya, sosial müvafinət və təqaüdler, sosial xidmətlər, əllilik, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial siyorta, əmək münasibətləri və s. sahələr üzrə 130-dək növdə xidmət təqdim edilir. Bakı şəhərinin Yasamal və Səbail rayonlarının sakinlərinə xidmət göstərən mərkəzə her gün yüzlərlə vətəndaşın müraciəti qeydə alınır. Aparılan monitöriqinq nəticələrinə əsasən mərkəzə müraciət edən vətəndaşların DOST xidmətlərindən məmənluq səviyyəsinin yüksək olduğunu görür".

Həmsöhbətim onu da bildirdi ki, bu il ərzində növbəti iki DOST mərkəzinin açılışı nəzərdə tutulur: "Bunlar da Bakının Xəzər və Nizami rayonlarında nəzərdə tutulur. Hətta bir neçə il möddətdə regionlarımızda DOST-dan faydalananma imkanı əldə edə bilməklər. Bunu da Azərbaycanın bütün ərazisi və bütün vətəndaşları DOST xidmətləri ilə əhatə olunacaqlar. Bu xidmətlərə ehtiyac duyan hər kəs ondan asanlıqla yararlanma biləcək".

S. Aliyev onu da qeyd etdi ki, DOST Agentliyi və DOST mərkəzlərində könüllülük fealiyyətinin təşkili de həyata keçirilir. Ümumiyyətə bizdə "Könüllü DOST" programı üç alt programlarından - "Gənc DOST", "Gümüş DOST" və "Virtual DOST"dan ibarətdir: "Virtual DOST" alt programı əsasında müvafiq sahələr üzrə pe-

müsəir, sivil ölkələrin təcrübəsinə əsaslanan xidmət sahəsi olacaq. Eletron hökmət konsepsiya çərçivəsində xidmətlərin bir çoxu elektronlaşacaq, vətəndaşlar evlərindən çıxmadan onlayn müraciətə özlerinin məşğulluq, pensiya, əllilik və sair məsələlərini həll edə biləcək. Xüsusiye sosial güzəştlər tələb olunan sahələrdə vətəndaşlarımıza - Böyük Vətən Müharibəsi veteranlarına, Qarabağ müharibəsi əllilərinə yüksək diqqət göstərilir. Sosial təminat ehtiyac olan əhalinin mənzil təminatının yaxşılaşdırılması, hayat şəraitinin yüksəldiləsi ilə əlaqədar müəmməd adlı tədbirlər görülür. Onu da qeyd edək ki, həmin mərkəzə müraciət edənlərin böyük əksəriyyəti təxminən 97-98 faizi onların göstərdiyi xidmətlərdən tam razı qalır. Göründüyü kimi, bu da "ASAN xidmət" in təxminən sosial təminat modeli kimi özünü doğrudurdaq".

"Eyni zamanda işçilərin seçilməsi de çox təqdirəlayıcıdır. Bir-iki ay müddətində sınaq təcrübəsinə keçir, sonra özərini doğrulduqları təqdirde müəyyən imtahanı verməklə qəbul olunular" söyləyən M.Quliyev qeyd etdi ki, ümumilikdə Prezident İlham Əliyevin sosial sahədə apardığı islahatların uğurlu neticələrindən biri olan DOST mərkəzinin xidmətlərin müsbət qiymətləndirilər və bunun tezliklə nəinki Bakı, həmçinin regionlarımızda istifadəyə verilməsinin tərəfdaridır.

Ümumilikdə, 126 istiqamət üzrə xidmət göstərən DOST mərkəzi hər gün innovativ yeniliklərin artırılmasını da qarşısına məqsəd qoyub. Hələlik 1 sayılı DOST mərkəzi Bakının Yasamal və Səbail rayon sakinləri üçün xidmət göstərən yeganə məkandır. Ancaq 2019-2025-ci illər ərzində DOST regional programı Bakının və respublikanın bölgələrində dəha 31 mərkəzin açılmasına nəzərdə tutur. Bununla da DOST layihəsi Azərbaycanın yeni brendi kimi özünü təsdiq etməkdə qərarlıdır. Azərbaycan brendi kimi dünyaya səs salan "ASAN xidmət", ABAD, DOST kimi layihələrin sırasına yenilərinə əlavə olunacağı qəçiləndir. Məsələni, təkmilləşməni həyata keçirdiyi siyasetin öündə saxlayan Azərbaycan daim illklərə imza atan dövlət kimi tanınır və nüfuz qazanır. İdarəciliq sisteminde təkmilləşmə, yeni texnologiyaların tətbiqi ilə iqtisadiyyatın rəqabətliyinin təmin olunması, kadr hazırlığının iqtisadi tərəqqiyə uyğunlaşdırılması və sair kimi biri-birindən əhemməyəti addımlar Azərbaycanı beynəlxalq aləmə innovasiyalar ölkəsi kimi təqdim edir. Bu günümüzün realilləri dövlətimizin başçısı İlham Əliyevin 2019-cu ilin əvvelində böyük əminliklə söylədiyi "İslahatlar yenilik, yeni yanaşma, mövcud problemlərin həlli deməkdir. Bu baxımdan 2019-cu ilin əvvəlində illərdən fərqliyən çox ciddi il olacaqdır" fikirlərinə təsdiqidir.

**Məsumə Babayeva,
"iki sahil"**

Yazı Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fonduñun keçirdiyi birgə müsabiqəyə təqdim edilir.

Paytaxt küçələrində müasir yol infrastrukturunu yaratılır



yerlərdə yeniləri inşa edilib və kənarlarına yeni seki daşları düzülüb. Bundan başqa, Molla Cümə küçəsində mövcud yol ayrıci sökülərək yeniden qurulub, aidiyeti qurulurək tərəfindən yeni yeraltı kommunikasiya xətləri çəkilib.

Təhnoloji ardıcılığla uyğun olaraq sözügeden küçələr boyu səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulan mövcud yağış-kanalizasiya sistemi berpa olunub, zəruri olan yerlərdə yeni sistem yaradılaraq yağış barmاقlıqları quraşdırılır.

Aşfaltına işlərinin yaxın günlərdə tam olaraq yekunlaşdırılması nəzərdə tutulur. Da-ha sonra hərəketin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, üfüqi nişanlanma xətləri çəkiləcək.

Layihə çerçivəsində küçələr boyu yeni işçılık sisteminin yaradılması işləri de görlər. Bundan başqa, yol kənarlarında xüsusi parklanma yerləri və avtobuslar üçün da yanacaqlar qurulur.

Yenidenqurma işləri tərtib olunmuş qrafika uyğun lazımı sayda qüvvə cəlb olunmaqla AAYDA-nın rehberliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə aparılır. İşlər yaxın günlərdə yekunlaşdırılacaq.

**Orxan Vahidoğlu,
"iki sahil"**

Dövlət başçısının tapşırıq və sərəncamlarına uyğun olaraq, paytaxt Bakıda yollarda sıxlıq və tixacların azaldılması, vətəndaşların rahat gedisi-galişinin təmin olunması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AYADA) tərəfindən Nərimanov rayonu ərazisində 6 km uzunluğ'a malik olan küçələrdə müasir yol infrastrukturunu yaratılır.

Yeni və müasir yol infrastrukturunun Molka Cümə küçəsində, Həsən Əliyev və Yusif Vəzirov Cəmənəzəmlənən küçələrinin bir hissəsində, həmçinin Molla Cümə və Əhməd Rəcəbli küçələrini birləşdirən ara yollarda yaradılması işləri yekunlaşdırmaq üzrədir.

Vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətinin təmin etmek məqsədilə mövcud piyada səkili bərpə olunub, zəruri

TƏMİZLİKDƏN UZAQ AXCP SƏDRI ƏLİ KƏRİMLİ...

**YAXUD KƏRİMLİ AİLƏSİ LONDON MACƏRALARINA
XƏRCLƏDİYİ MİLYONLARIN MƏNBƏYİNİ NİYƏ AÇIQLAMIR?**

**M üasir dövr-
də informa-
siya və
kommunikasiya va-
sitələri o qədər in-
kişaf edib ki, cə-
miyyəti yalanla al-
datmaq mümkün
deyil. Hazırda hər
bir Azərbaycan və-
təndaşının da im-
kanı var ki, inter-
netdə, "Youtu-
be"da axtaşış verib
lazım olan infor-
masiyanı, videonu
tapsın və həqiqət-
ləri bilsin.**

pulunu xərcleyib. Bu qədər də ağ yalan olmaz axı.

Birincisi, AXC-Müsavat hakimiyəti dövründə dövlət katibinin hakimiyətdə hansı vəziyyətdə olmasına Əli Kərimli şəxsən etiraf edib. Montaj deyil, quraşdırma yoxdur. 1993-cü ilin may ayının 25-də Prezident Aparatında keçirilən müşavirədə Əli Kərimli şəxsən deyir ki:

- "Respublikada bütövlükde nəinki qanunçuluq, hətta icra intizamı xeyli dərəcədə aşağıdır. Prezident ferman və sərəncamlarının



Qənimət Zahidin baş redaktorluq etdiyi "Azadlıq" qəzetinə KİVDF tərəfindən 10 minlərlə manat yardım verilib. Vaxtılıq "Azadlıq" qəzetində çalışmış jurnalıstlər etiraf edirdilər ki, vaxt var idi qəzetiñ müxbiri usağına ayaqqabı ala bilmirdi, amma Əli Kərimli qəzetiñ əməkdaşları üçün ayrılan vəsaiti son qəpiyinə qədər mənimşəyirdi. Hətta şahidlərin sözlərinə görə "Azadlıq" qəzetiñ redaksiyasında pul üstündə "stul davaları" olurdu.

İkinci, Əli Kərimli oğlu Türkəl Kərimlinin təhsil, yaşayış və s. xərclərini heç de ikiotaqlı mənzilin satılması ilə qarşılıqlı. Əger buna işbat lazımdırsa, buyurun, adı hesablaşma aparaq. Başlayaq Britaniyanın Bristol Universitetində təhsil almaq üçün hazırlıq mərhələsindən.

- "İqtisadiyyatın bütün sahələrində cinayətkarlıq iri miqyas alıb".

- "Dövlət əmlakının ta-

lan edilməsi adice hala

çəvrliliib".

- "Azərbaycan Respub-

likasının Milli Ordusunda

külli miqdarda dövlət əmlak-

ının mənimşənilməsinə

şərait yaradılıb".

Axi, bütün bu etiraflar Əli Kərimlinin dövlət katibi kimi tutduğu mötəbər vəzifəyə layiq olmadığını göstərmirmi? Əli Kərimli hansı mənəvi haqla deyir ki, "mən təmiz işləmişəm". Ola bilər ki, Əli Kərimli dövlət katibi işleyəndə eله bir korrupsiya sistemi qurmuşdu ki, yalnız əlaltıları eله keçirdi, özü isə "təmiz" qalırdı. Bu gün Əli Kərimlinin nəzarətindən kənar heç kəs qrant ala bilmir. Hazırda 1 dollar qrantın belə kiməsə qalmışına imkan yaratmayan Əli Kərimli dövlət katibi postunda olarken, dövlətin talanmasına necə göz yuma bilərdi? Əlbətta ki, mümkün deyil, hər bir talan prosesi onun razılığı ilə olurdu.

Əli Kərimlinin pula, var-

dövlətə olan hərisliyini baş-

qa bir misalla da isbatlaya bilərik. Hər kəs bilir ki,

onun nəzərtində olan və

Türkəlin bu universitetdə hüquq ixtisası üzrə təhsil alması üçün 4 ilə 140 000 funtsterlinq xərcləməli idi. Əger Türkəlin yalnız təhsil haqqını manata konvertasiya etsək, təxminən 300 min manat xərcləməli idi.

Həle 4 il ərzində Türkəlin Bristolda qalmاق, yaşamaq xərclərini, eləcə də cəbhəcılərin də etirafına görə, Əli Kərimlinin həyat yoldaşının oğlunun təhsil dövrü ərzində ayda iki dəfə Londona getməsinin də xərclərini topladıqda təxminən 500 min manatlıq bir xərc ortaya çıxır.

İndi sual edirik ki, Bakı şəhərində 2 otaqlı mənzilin qiyməti ne qədərdir ki, Əli Kərimli oğlunun xərclərini qarşılıya bildi? Lap fərzedek ki, təzyiqlə, şantajla evi kiməsə 100 min manata satdı. Bəs, qalan 400 min manat?

Biz hələ Türkəlin Britaniyadakı eyş-işret xərclərindən, onun hərbi xidmətdən yayındırılib ABS-a qəcipləndirəndən, orada illi 50 min dollar olan magistr təhsilinə cəlb edilməsindən, qızı Selcanın Londonda oxumasından, 3-cü uşağının Londonda dünyaya gəlməsindən, son model "Mazda" maşını almasından danışmırıq. Əger bu xərcləri də hesablaşmağa başlasaq, o zaman rəqəmi milyonlarla ifadə etməli olacağ...

3 aylıq tibbi sığorta 90 funt sterlinq.

Bakıdan Londona təyare biletinə 1 nəfər üçün 2000 manat.

Beləliklə, Əli Kərimli oğlu Türkəli Bristol Universitetinə oxumağa göndərmək üçün təxminən 5 min manat xərc çəkməli idi.

İndi isə keçək Bristol Universitetindəki xərclərə. Önce onu qeyd edək ki, Bristol Universitetində humانitari ixtisasların illik təhsil haqqı 15000 funt sterlinqdən başlayır. Lakin tibb və hüquq ixtisasları çox bahadır. Illik təhsil haqqı 35000 funt sterlinqdən başlayır. Beləliklə, Əli Kərimli

**Ramil Vəlibəyov,
YAP Nizami rayon
təşkilatı GB sədrinin
müavini,
siyasi elmlər üzrə
fəlsəfə doktoru**



**"Mühacir müxalifati"
və məlum "beşinci kolon":
bir medalın iki üzü**

Zahid Rza

Müxtəlif vasitələrə Qərbin bəzi ölkələrində "siyasi mühacir" adı altında məskunlaşan "mühacir müxalifəti"nin son dövrlərdə fealiyyətini yalnız və yalnız Azərbaycana, xalqımıza, dövlət və dövlətçiliyimizə qarşı aparılan mənəvi terror kimi qiymətləndirmək olar. Əs-linda onlara heç siyasi mühacir de demək olmaz. Çünkü bu şəxslərin çoxunun evvəllər ölkəmizdə siyasi fealiyyətdən uzaq olmaları hamımdur. Siyasi mədəniyyətdən uzaq olan Tural Sadıqlı, Orduşan Teymurxan, Məhəmməd Mirzəli, Qabil Məmmədov, Qənimət Zahid, Sevinc Osmanqızı, Vüdadi İsgəndərli, Rafael Piriyyev, Səid Nuri kimi səviyyəsiz, mənəviyyatsız və mayası xəyanətkarlıqla yoqrulmuş başıpozuq dəstə bəzi xarici kəşfiyyat xidmətlərinin və erməni lobbisinin təsiri altında olan qurumların şirkli pulları və sıfarişləri ilə hərəkət edərək Azərbaycana qarşı ləyaqətsiz bir qarayaxma kampaniyası aparsalar da heç nəye nail ola biləmeyecekler. Milli maraq və mənəfələrimizi tapdalayan, bütün əxlaqi-mənəvi dəyərləri ayaqla altına atan, dövlətçilik maraqlarımızı dünya erməniliyinin və anti-Azərbaycan dairələrinin şirkli pullarına satan bu xəyanətkarlar çox qısa zamanda cəmiyyətimizin dərin nifretini qazanıblar.

Ermeni lobbisinin və Qərbədəki bəzi anti-Azərbay-can qüvvələrinin masasına çevrilən bu yaramaz ünsürlərin siması, daha doğrusu simasızlığı artıq həlli dir. Azərbaycan əleyhdəri olan dairələrin maliyyə yardımı ilə internet TV-ler yaradıb sosial şəbəkələrdə meydən sulayan, Azərbaycan dövlətinin, dövlətçiliyini, ayrı-ayrı ləyaqəti və vətənpərvər insanları hədəfə alan ların esl himayədarlarından biri də ölkə daxilindəki dağıcı müxalifətdir. Ortada çox ciddi faktlar var, necə deyərlər, artıq xoruzun quyuğu çoxdan görünür. Cəmiyyətin dəstəyindən məhrum olaraq marginallaşan, iddiaları ilə ambisiyaları ters mütenasib olan dağıcı müxalifətin siyasi mühacir adı ilə fealiyyət göstərən anarxistlər dəstək vermiş artıq bir reallıqdır və hər addımda özünü bürüze verir.

Xalqın dəstəyindən məhrum olaraq siyasi proseslərə uzun illərin acı məğlubiyyətini yaşayan dağıcı müxalifətin hakimiyət iddialarını gerçəkləşdirmək üçün bütün vasitələrdən istifadə etmək "taktikası" məhz onun sözəsi siyasi mühacir adlanan başıpozuq dəstə ilə işbirliyinə gətirib çıxarır. Dağıcı müxalifətin başlınlılardan olan AXCP sədri Əli Kərimlinin, "Milli Şura"nın rəhbəri Cəmil Həsənlinin və onların ətrafindakı Gültəkin Hacıbəyli, Tofiq Yaqublu kimilərin fealiyyətlərinə diqqət edəndə açıq-ashar görünür ki, bu merkantillər öz çirkin məqsədlərinə çatmaq üçün bütün vasitələrdən istifadə etməyə, hətta radikal dini qruplarla, anarxist dəstələrlə belə işbirliyinə getməyə hazırlanırlar. Dağıcı müxalifət partiyalarının saxta sənədləri ilə Qərbin ayrı-ayrı ölkələrində sığınacaq tapan, AXCP sədri Ə. Kərimlinin trolllarının köməyi ilə sosial şəbəkələrdə ölkəmizin əleyhinə at oynadan "siyasi mühacir"lər" də məhz bu "demokratlar" üçün ən yaxşı vasitələrən biridir.

Baş nazirin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov çox sağlam olaraq qeyd edir ki, müxalifətin mahiyyətinin və siyasi davranış (yaxud mübarizə) üsullarının radikal şəkildə dəyişməsinin geniş yarılması formalardan biri məhəm müxalifəçilikdir: "Ölkədaxili siyasi proseslərə kənar müdaxilələrin sınaqdan keçmiş vasitəsi rolunda çıxış etməsi onun ən başlıca tehlükəsidir. Mahiyyət etibarilə məhəm müxalifət və məlum "beşinci kolon" hadisələri bir medalın iki üzündür: hər ikisi ölkədaxili siyasi proseslərdə xarici maraqların temsilçisi rolunu oynayır, hətta həmin maraqların həyata keçirilməsində vasitəçilik xidməti göstərir".

Əs-lində Qerb ölkələrində məskunlaşaraq Azərbay-can əleyhinə qarayaxma kampaniyası aparan "məhəm müxalifəti"nin nümayəndələrini anti-Azərbaycan dairələrin elində bir vasitə olmaqla yanaşı, həm də beynəlxalq cinayətkar şəbəkənin üzvləri də adlandırmış olar. Bunu onların həm evvəllər ölkə daxilindəki, həm də müxtəlif saxta yollarla Azərbaycandan getdiqdən sonra xaricdə göstərdikləri fealiyyət sübut edir.

Bütünlüyümüz söyüş, tehcir, böhtan ritorikası ilə hərəkət edən bu xəyanətkar və cinayətkar şəbəkənin yalnız və yalnız Azərbaycanın güclənməsini, inkişafını gözü görməyən qüvvələrin, xarici anti-Azərbaycan dairələrinin sıfarişlərini canla-başla yerinə yetirməsinin yaxşı bilir. Xalqın nifret və qəzəbini qazanın bu antimilli ünsürlərin Azərbaycan əleyhinə fealiyyəti tezliklə iflasa uğrayacaq.

Özünü azərbaycanlı adlandırb Azərbaycan əleyhinə total "qara piar", şər, böhtan kampaniyası aparan, bəzi xarici güclərin elində dövlətlimizə və dövlətçiliyimizə qarşı bir vasitəyə çevreli bu antimilli ünsürlər tarixin və xalqın yaddaşında əbədi olaraq satqın, cinayətkar və xəyanətkar kimi qalacaqlar.

CON BOLTONUN "Z" TURNESİ: Ukrayna-Moldova-Belarus-Polsa seçiminin geosiyasi səbəbləri

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri C.Boltonun Ukrayna, Moldova, Belarus və Polşa sefərinin travektoriyası müəyyən mənada "z" hərfini xətrilədir. Bir sıra ekspertlər hətta "Zorro" rəmzi ilə müqayisə aparırlar. Yəni, Amerika rəsmisi məcazi mənada sefərində bir "Zorro" damgasını vurdur. Ancaq bu, kənardan bəle görünə bilər.

Danişiqşaların real məzmununun analizi göstərin ki, C.Bolton gözlediydi səviyyədə səmərəli danişiqşalar apara bilməyib. Xüsusi Minskde onu meyus ediblər. Prezident A.Lukaşenko ilə demək olar ki, heç bir məsələdə razılıq əldə edilməyib. Kiiev və Kışineudə isə xeyli dərəcədə ortaq mövqe formalasdırılıb. Bunlarla yanaşı, C.Bolton Varsavada yenidən Ukrayna, Belarus və Polşa nümayəndələri ilə görüşərək regional təhlükəsizlik məsələlərini müzakirə edib. Bələ görünür ki, Polşadakı danişiqşalar Ukrayna-Moldova-Belarus danişiqşlarının müəyyən mənada davamı olub. Bu məqamların fonunda bütövlükde C.Boltonun Şərqi Avropana ölkələrinə sefərinin geosiyası təhlili üzərində geniş dayanmağa ehtiyac görülür.

Təhlükəsizlik və geosiyasi maraqlar: Vaşington tərəfdəşlərindən nəyi tələb edir?

Amerika Prezidentinin milli təhlükəsizlik müşavirinin Ukrayna, Moldova, Belarus və Polşa sefəri ilə bağlı müxtəlif fikirlər səslənilər. Ekspertlər bu sefərin arxasında duran məqamları aydınlaşdırmağa çalışırdılar. Onlar fərqli argumentlər göstəridilər. Lakin hiss olunurdu ki, ekspertlər C.Boltonun ciddi məqsədlərinin olduğunu emindirlər. Onu xatırladaq ki, buna bəzər ajiotaj Ağ ev "qırğı"nın Cənubi Qafqaz ölkələrinə sefəri erəfəsinə də yaradılmışdı. Gözləntilər özünü doğrultdumu? C.Bolton hansı sürprizi etdi?

Qəribə də olsa, bu suala cavab hələ yoxdur. Çünkü aparılan danişiqşalarla bağlı sürpriz və ya sensasiya sayılı bəlcək informasiya gəzə dəymir. C.Boltonun özü də təvəzükkar fikirlər söylərir. Bəs həqiqətən nələr oldu? ABŞ Prezidentinin müşaviri boşunamı uzun yolu qət etdi?

Bütövlükde bu kimi məsələlərde ehtiyatlı olmaq lazımdır. Qəti fikir söyləmək risklidir, lakin ümumiyyəlikdə sefərin məzmunu və məqsədi barədə tezislər ifadə etmək olar. Aydin idi ki, C.Boltonun sefəri üçün zaman təsadüf seçilmişdir. G7 sammitində də əsas müzakirə mövzularından biri Ukrayna məsəlesi olub. Orada Fransa və Almaniyadan "Normand formatı" üzrə görüş təşkil etməsi qərara alındı. Bu prosesdə Amerikanın harada olduğunu aydin deyil. Vaşington üçün bunun ümumiyyətini dərk etmək üçün Amerika ilə Avropa İttifaqı arasında təhlükəsizlik sahəsində fikir ayrlığının olduğunu xatırlatmaq kifayətdir.

Digər tərəfdən, G7 üçün Çin məsəlesi də çox aktualdır. O cümlədən böyük dövlətlər ABŞ-ıa Çin arasında mübahisələrinə edilən ticaret mübahisələrindən narahatlıqlarını



gizlətmirlər. Konkretləşdirsek, deyə bilerik ki, Vaşington üçün Ukrayna məsəlesi hem geosiyasi nüfuz, hem də Çinlə ticaret mühəbbəsi aparılması aspektində aktualdır. C.Bolton Kiyevdə hər iki məsələni Prezident V.Zelenski ilə müzakirə edib.

Təbii ki, Vaşington "Normand dördlüyü" formatına daxil olmaqdə maraqlıdır. Vaşington Fransa və Almaniyanın özünü təmsilçisi hesab etmir. Parislə Berlinin öz maraqları mövcuddur. Amerika bu formatda iştirak etmək arzusunu bir qədər önce dile getirmişdi. İndi isə konkret sahədə bu imkanı yoxlamalı olardı. Məsələ həm də ancaq Fransa və Almaniyaya bağlı deyil. Məsələn, V.Zelenski rusiyali hemkarı ilə payız aylarında "Normand formatı" çerçivəsində görüşüb Ukrayna ərazisində müharibənin dayandırılması haqqında müzakirə aparacaqlar. Əlbətə, Vaşington bilməlidir ki, bu, hansı şartlər daxilində ola bilər. Əgər Ukrayna ilə Rusiya müəyyən razılığa gəlsələr, Qərb geosiyası dividendi nələr ola bilər?

Bütün bunlar, qəribə də olsa, Çin məsəlesi ilə də əlaqələndirilir. Təbii, V.Zelenski rusiyali hemkarı ilə payız aylarında "Normand formatı" çerçivəsində görüşüb Ukrayna ərazisində müharibənin dayandırılması haqqında müzakirə aparacaqlar. Əlbətə, Vaşington bilməlidir ki, bu, hansı şartlər daxilində ola bilər. Əgər Ukrayna ilə Rusiya müəyyən razılığa gəlsələr, Qərb geosiyası dividendi nələr ola bilər?

Bütün bunlar, qəribə də olsa, Çin məsəlesi ilə də əlaqələndirilir.

Cənubi Pekin Ukrayna iqtisadiyyatına getdikcə daha çox sərməyə qoymağa başlayır. "Bir keber, bir yol" layihəsi çerçivəsində həmin proses daha da genişlənə bilər. Bundan başqa, Ukraynanın "Motor Sıç" zavodunun sehmlərinin yarıdan çoxunu činilər alıblar. Ukraynanın bu hərbi təyinatlı zavodu Çin'in inhisarına keçəsə, nəticəsi nə ola bilər? Əlbətə, onu da nəzərə almaq lazımdır ki, məsələ yalnız bir zavodla məhdudlaşdırıb. Söhbət bütöv bir prosesdə gedir. Yəni, vəziyyət qlobal miqyasda ABŞ-Çin mübarizəsi ilə bağlı olmuş olur.

Deməli, Vaşington Ukraynada müəyyən geosiyası dəyişikliklərin başladığını görür və ona müdaxilə etməyə çalışır. Burada Amerikanın maraqlarının pozulmasına qətiyyətli yol vermək istəmir. C.Bolton Ukrayna sefəri ilə bağlı özü-nün söylediyi vurgulanmış özəlliklər baxımından maraqlıdır. ABŞ Prezidentinin müşaviri deyib: "Mili təhlükəsizlik və müdafiə sektorundan olan ukraynalı həmkarlarım ilə görüşmek çox maraqlı id. Bəzim müzakirələr onu göstərir ki, biz Ukraynanın təhlükəsizliyi və suverenliyinin saxlanmasına sad-

qik, həm de ona sadıq ki, ölkə Çinin iqtisadi istismarının qurbanı olmasın".

Rusiya və Çin: Vaşingtonun iki cəbhədə mübarizəsi ve Minskde soyuq küləklər

Bu fikirlərdən bələ anlaşılır ki, C.Bolton Kiyevdə Rusiya və Çinin Ukraynaya təsirin azaldılmasını imkanlarını müzakirə edib. Hər iki məsələdə onlara arasında fikir birliliyi olub. O cümlədən C.Bolton Çinin Ukrayna iqtisadiyyatına qoymuş olduğu sərmayeleri "istismar cəhdi" kimi qiymətləndirib. Ancaq Kiyevin bu mövqeni tam müdafiə etdiyi inandırıcı görünür.

Ukraynadan fərqli olaraq Moldova sefəri haqqında C.Bolton konkret fikir söyleməyib. Ekspertlərin təxminlərinə görə, tərəflər arasında münasibətlər istidir. Bu səbəbdən C.Boltonu Kışineudə dinişdiklərinə şübhə yoxdur. Baş nazir M.Sandunun Amerikaya üstünlük verdiyini nəzərə alsaq, onun C.Boltonla anlaşıdığını təxmin edə bilərik. M.Sandu bu bağlılıqla deyib ki, bu səviyyədə sefər "Moldova Respublikasına güclü dəstəyə işaretdir" və həm də Ame-

rika ilə münasibətlərin misli görünməmiş inkişafının əlamətidir. Uzun illər Moldova rəsmilərinə Qərbin qapıları bağlı idi. Ölkə oli-qarxık təcrid vəziyyətində idi. "Bu gün situasiya dəyişib. Bütün ehəmiyyətli xarici tərəfdəşlər Moldova vaya maraq göstərilər. Bizim qarşımızda bütün qapılar açılıb". Məsələ ondan ibarətdir ki, Moldova və olyarx V.Plawotnyuk qacib və qayıtmayacağını bəyan edib.

Bu hadisədən bir qədər əvvəl isə Rusyanın müdafiə naziri S.Şoqu Dnestrovı bölgəye səfər edib oradakı Rusiya hərbçilərini yoxlamış və böyük bir silah anbarının leğv ediləcəyini demişdi. Bir çox ekspertlər bunu Rusyanın Moldovadan hərbi aspektdə müəyyən dərəcədə çəkilmək fikrində olduğunu kimi qiymətləndirirdi. Ancaq Moldova hökumətinə veziyət bunun belə olmadığını göstərir. Orada Rusiya və qərbpərest siyasi qüvvələr eyni dərəcədə təmsil olunublar. Prezident I.Dodon da Rusyanın maraqlarının nəzərə alınacağını deyir. Bu yaxınlarda Moldova hökumətinin nümayənde heyətinin Rusiyaya səfər etməsi nəzərdə tutulub. Yəni, Kışineu göstərir ki, ölkədə Qərbə Rusyanın maraqlarını tarazlaşdırıb, sakitlik yaratmaq fikrindədir. Bu baxımdan C.Boltonun Moldovaya sefəri aktualıq kəsb edir. Ən azından Vaşington moldovalı rəsmilər Rusiya ilə necə danışmalı olduğuna dair məsləhətlər vərə bilərdi.

Ukrayna və Moldova sefərləri fonundan C.Boltonun Belarus sefəri xeyli bədbinlik yaradıb. Amerika rəsmisi A.Lukaşenko ilə danişiqşardan sonra etiraf edib ki, apardığı müzakirələr həc bir nəticə verməyib. Belarus Prezidenti də danişiqşardan önce vurğulmuşdı ki, Amerika ilə münasibətləri "ağ kağızdan başlamaq lazımdır". Yəni, bu günə qədər olan vəziyyətdən tamamilə imtina etmək gərəkdir. Çünkü iki ölkə arasında soyuq münasibətlər mövcuddur, hətta 2008-ci ildən Minskde ABŞ sefiri yoxdur.

Belarus Prezidenti onu da vurğulayıb ki, Amerikanın Belarusa iradları çoxdur və eyni zamanda, Minsk də qane etməyən müəyyən məqamlar mövcuddur. Görünür, bütün bunlara rağmen, tərəflər arasında razılıq olmayıb. Təbii ki, Belarus Rusiyaya qarşı addım atmadı, Vaşingtonun ittifaq dövlətindən imtina etmək təklifini qəbul etməz. Çinlə münasibətlərə Vaşingtonun qarışmasına Minsk normal baxır. "Normand formatı" ilə bağlı A.Lukaşenkonun V.Putinə hər hansı bir fikir bildirməsi də inandırıcı görünür.

Bunlar hansı nəticə çıxarmağa əsas verir? Görünür ki, C.Boltonun "z" sefəri elə də uğurlu olmayıb. Müəyyən ümumi məsələlərə Ukrayna və Moldova ilə ortaq mövqe tapılsa da, Belarus cəbhəsində tam məğlubiyyət olub. Bunlardan başqa, Ukrayna və Moldova da həzirki geosiyası şəraitdə öz maraqlarına uyğun hərəkət edəcəklər. Məsələn, Kiyev Moskva ilə atəşkəsə nail olmağa çalışır, Moldova rəhbərliyi isə Avropa ilə yanaşı, Rusyanın da maraqlını nəzərə almaga cəhd göstərir.

Bələ gedisət onu da ifadə edir ki, artıq Vaşington əvvəlki kimibəşqə ölkələrə hökm edə bilmir. Ölkələr müstəqil mövqə tutub, öz maraqlarına uyğun hərəkət etməyə çalışırlar. Vaşington üçün bunun qarşısını almaq getdikcə dəha da çətinlişir. Bunlarla yanaşı, C.Boltonun Ukrayna, Moldova və Belarusla eyni səfər çerçivəsində müzakirələr aparması Al-nin "yeni müstəqil Qərb dövlətləri" təsnifatına uyğundur. Qərb həmin ölkələri xarici siyasetində bir-birindən ayırmır. Bu da maraqlı faktdır və bu üç Şərqi Avropa ölkəsinin gelecek taleyi aspektində müəyyən düşüncələr yəl açırlar.

Newtimes.az

Yevgeni Mixaylov: Yerevanın Qarabağ məsələsində manevr etməyə çox vaxtı qalmayıb

Nikol Paşinyanın Dağlıq Qarabağ və onun statusu ilə bağlı mövqeyi təxribatçıdır və müasir reallıqlara cavab vermir. Trend-in məlumatına görə, bunu rusiyalı teleaparıcı, siyasi ekspert Yevgeni Mixaylov Qarabağda cinayətkar rejimin qeyd etdiyi qondarma "müstəqillik günü" ilə əlaqədar bildirib.

Ekspertin fikrincə, qondarma "müstəqillik günü"nün qeyd olunması Azərbaycanla Ermənistan arasında onsuz da minimal səviyyədə olan dövlətlərarası münasibətlərin daha da kəskinleşməsi üçün səbəbdır:

"Hesab edirəm ki, Paşinyan



qalmayıb, çünkü o, Moskvanın dəstəyini itirə bilər: "İndiki reallıqda Rusiya Azərbaycana öz ərazi problemlerini həll etməye imkan verə bilər".

Azərbaycan jurnalist birlikləri beynəlxalq təşkilatlara müraciət etdilər

Müraciət müəllifləri bəzi siyasi qrupların, siyasişmiş jurnalist təşkilatları və KİV-lərin İkram Rəhimov və "Realliq.info" xəber saytı ətrafında informasiya manipulyasiyası aparmalarının narahatlıq doğurduğunu qeyd ediblər

Müraciətdə bildirilir ki, "Realliq.info" xəber saytinin təsisçisi İkram Rəhimov 2018-ci il oktyabrın 26-da Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərefindən saxlanılıb. O, başqalarına hədə gəlmək yolu ilə pul tələb etməkdə, bu cür qanunsuz tələblərini yerinə yetirməyənlər haqqında böhtan xarakterli yazılar yazıb ictimaiətədə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi (BACM) İkram Rəhimova qarşı irəli sürürlən ittihamları haqlı sayıb, 2019-cu il iyun ayının 12-də onun barəsində 5 il 6 ay müddətində azadlıqlan məhrumetmə cəzası çıxarıb. Hazırda Bakı Apellyasiya Məhkəməsində İkram Rəhimovun şikayəti əsasında məsələ yenidən araşdırılır.

Narahatlıq doğuran haldır ki, bu gün ölkə içindəki bəzi siyasi qruplar, siyasişmiş jurnalist təşkilatları və KİV-lər tərefindən İkram Rəhimov və "Realliq.info" xəber saytı ətrafında informasiya manipulyasiyası aparılır, onunla bağlı proseslər kontekstdə çıxarıllır, məsələyə siyasi don geyindirilməsinə cəhd olunur. Hansı ki, İkram Rəhimovun hebs edilməsini şərtləndirən səbəblər arasında heç bir siyasi amil yoxdur. Çox təessüf ki, həmin qruplar qərəzli formada hazırladıqları yalançı informasiyalarla təkcə ölkə daxilində deyil, həm də beynəlxalq təşkilatlarda çəşqinqılıq yaratmağa çalışır, nüfuzlu beynəlxalq jurnalist təşkilatlarını öz oyunlarına alet edir, bu qurumların reallığı eks etdirməyən bəyanatlar səsləndirməsinə nail olurlar.

Qeyd edilir ki, İkram Rəhimov və "Realliq.info" xəber saytinin fealiyyətindən nərazi olan vətəndaşlar DTX və Bakı Ağır Cinayətlər Məhkəməsindən öncə Azərbaycan Mətbuat Şurasına (MŞ) müraciət etmişlər. 2017-ci ilin avqust ayından 2017-ci ilin dekabr ayına qədər olan müddətdə ayrı-ayrı vətəndaşların, idarə və təşkilatlarda çalışan şəxslərin, sahibkarların şikayətləri əsasında MŞ-də "Realliq.info" xəber saytı barədə 3 dəfə müzakirələr keçirilib. Müzakirələr nəticəsində müəyyən

edilib ki, "Realliq.info" xəber saytında dərc edilmiş və şikayət doğurmış yazıldarda Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının bütün prinsipləri pozulub. Həmin dövrə MŞ tərefindən "Realliq.info" xəber saytına və İkram Rəhimova müraciət edilərək, fəaliyyətində dönüş yaratması tövsiye olunub. Təəssüf ki, "Realliq.info" xəber saytı və İkram Rəhimov MŞ-nin bu cür tövsiyelerindən netice çıxarmayıb, özünün yanlış addımlarını davam etdirib. Bununla da Mətbuat Şurası vasitəsilə hüquqlarını bərpa edə bilməyən vətəndaşlar hüquq mühafizə orqanlarına və məhkəmələrə müraciət edərək İkram Rəhimovun hebs edilməsinə nail olublar.

Həmin şikayətlər və şikayət doğuran yazılar bu gün Mətbuat Şurasının arxivində saxlanılırlar. Həqiqəti bilmək istəyənlər müraciət edib həmin materialları, həmçinin hebsdə olan, məhkumluq həyatı yaşıyan ayrı-ayrı vətəndaşlara "Realliq.info" adından saxta jurnalist vəsiqəsi verilməsini eks etdirən nümunələri əldə edə, tanış ola bilərlər.

Düşünürük ki, obyektiv, qərəzsiz olanlar, Jurnalistlərin Etik Kodeksinə önem veren təşkilatlar önce baş verənləri dərindən aşaşdırırlar, netice çıxarmalı, sonra bəyanatlar səsləndirməlidirlər. Öks təqdirdə öz fəaliyyətləri də şübhə altında almış olurlar. "Realliq.info" xəber saytında dərc edilmiş birçə yazını oxumayan, İkram Rəhimovun "jurnalist fəaliyyəti" ilə tanış olmayan, ondan şikayet edən vətəndaşları dini məmənəyən beynəlxalq təşkilatların tələm-tələsik, əsaslandırılmış açıqlamalar və məmələri təəssüf doğurur və Azərbaycan jurnalistləri tərefində xoş qarşılığınır.

Müraciəti Beynəlxalq Avrasiya Mətbuat Fondu, Demokratik Jurnalistlər Liqası, "Ruh" AJMK, Jurnalistlərin Həmkarlar İttifaqı, CASCEN, Parlement Jurnalistlər Birliyi (Tərəfsiz Jurnalistlər Bilriyi), Jurnalist Araşdırıcıları Mərkəzi, İƏT-ə Üzv Dövlətlərin Jurnalistlərinin Assosiasiysi, Hərbçi Jurnalistlər Birliyi imzalayıblar.

Niyə sənin yanında olaq, ay Əli Kərimli?!

İndicə "Azadlıq" qəzeti "facebook" səhifəsinə baxıram. Öncədən deyim ki, bu qəzətdə dərc olunan bütün yazılar, o yazılar qoyulan başlıqlara, hətta dizayna, korrektöyre, redaktöre, əlgəraz her şeye Əli Kərimlinin birbaşa özü nəzəret edir. Və...həmin haqqında danışdıǵım yazı başlıqlarından sadəcə birini paylaşmaq istəyirəm. Ki, radikal müxalifet cəbhəsinin yuxarı eşalonunda artıq gözəl görünen hallusinasiya, potoloji-özünevrəşunluq səviyyəsindən sizlər də hali olasınız. Diqqət edin və şok olmayın. Başlıq belədir: "AXCP sədri yənə amansız davranışdı".

Bahattonnan. Yox, əşsi! Amansız? Evde, mətbəxə bitişik 7 kv-liq otaqda? Güldanların, rəfdən salxımlanan kitabların, "servant"dan baxan qab dəstlərinin, 100-lük "lampočka"ların şahidiyi iləmi? Yoxsa öz ələmində, yuxuda, xəyal ovlağdırıldı?

Bəy, demirəm biza, hətta Berlinde "hamburger" satan məqranta da məlum ki, "Azadlıq"da özündən başqa işçisi yoxdur. Hər şey şəksi sərəncamında. Yazı-pozu, cizma-qara, iynəsap, qayçı-sancaq. Hər şey və hər şey! O zaman bu nə başlıqdı? Bu nə sərlövhədi? Bu nə özünüterirdi? Bu nə haldid? Və ya bura qədər gəldinse



ELŞƏN MUSAYEV

ta fikirlərini qəzet üzərindən niye deyirsən? Amerikada bir-iki manat qrant üçün külənc döyen xanımın vərilişine növbəti dəfə çıxdığında açıq mətnlər söyle ki, məndən daha yaxşı oğlan yoxdu, mən Ruzveltəm, mən Tolstoyam, mən Riçard Qirom, Mən Raç Kapuram, ya da nə bilim, mən Mayk Taysonam.

Keçmişdə aramızdan çıxdış edilən eksleri də salmışan yaman günde. Oxşayıblar sənə. Yəni oxşamışlarına. O gün baxıram keçmiş sefir, adının menasi ilə tam əks qütbədə duran Arif dostu Gülçataya kompli-

ment yazıır. Yenə "facebook"da. O bunu tərifləyir, bu onu. Sonra da hər özünü. Hələ həmin Arif bir az da uzağa gedərək məmurlara, xüsusi ayricılıqla isə deputatlara sosial şəbəkə üzərindən müraciət edib ki, xalqın rifahını düşünən hər kəs Əli Kərimlinin böyüküyünü, mütləqi-hakimiyyini qəbul eləsin, onun yanına keçsin.

Bu Arifin də, ona bənzərərin de çat verəsi yeni söhbət deyil. Elə bu səbəbdən nə "ikinci el" söhbəti eleddik, nə "Üçüncü". Havayı verdik getdi. Daha dəqiqi, qulaqlarından aşağı salıdadılar, götüren götürdü. Amma bunların "pil"i bu qədər bitməmişdi axı. Bunlar kontrabasda "Vägzali" çalmırdılar axı. Bunlar dolmanı badımcən kürüsü ilə yemirdilər axı. Bunlar suyu, çayı qulaqları ilə içmirdilər axı. Neyledin bunlara, ay Əli Kərimli? Yamağı bir də hissələrə bölbük cırıq-cırıq eləmek çoxmu vacib idi?

Sənin yanındamı olaq? Niyə? Ruslan Bəşirlinin həyatını yaşamaq üçünmür? Ən yaxşı halda Qənimətin gününə qalmaq üçünmür? Milləti, dövləti küreyindən, köksündən, böyrünən baltalamaq üçünmür?

Arif kimi, Gülçatay kimi "günəmüz" olmaq üçünmür?

Hindistan şirkətləri Rusiyada sərmaya imkanlarını araşdırırlar

Hindistanın neft şirkətlərinin yaratdığı konsorsium Rusyanın şərqiindən neft yataqlarında pay almaqla bağlı danışqlara başlayıb. Şirkətlər milyardlarla dollar sərmaye yatırmağa hazırlıdlar.



Qeyd edək ki, Hindistanın neft şirkətləri öten üç il ərzində Rusiyada 5 milyard dollardan artıq sərmaye yatıraraq, maliyyə və əməliyyat xərcləri xaric olmaqla həmin məbləğin üçdə birini qazana bildiklər üçün yenidən sərmaye yatırmaq qərarına gəliblər.

Hazırda bu məqsədə Hindistanın neft və təbii qaz naziri Steel Dharmendra Pradhan Hindistanın neft şirkətlərinin nümayəndə heyətləri ilə birgə Rusiyadadır və Rusyanın enerji şirkətləri ilə əməkdaşlıq imkanlarını müzakirə edirlər. Rusiya şirkətləri isə Hindistanda neft və qaz emalı və işlənməsi sahəsində maraq göstərdiklərini və investisiya yatırmaq istəklərini ifadə ediblər. Rusyanın enerji naziri Aleksandr Novak ölkəsində hələ də neft-qaz aktivlərinə sərmaye yatırmaq üçün kifayət qədər imkanların olduğunu bildirib.

BP Alyaskanı tərk edir



Alyaskada altı onillik fəaliyyətinin ardından BP 5,6 milyon dollarlıq aktivlərini Texasın "Hilcorp Energy" korporasiyasına satmaq qərarına gəlib. Qeyd edək ki, "Hilcorp Energy" korporasiyası yaşılı neft yataqlarında neft hasilatı üzrə müvəffeqiyət qazanmış bir şirkətdir.

"Alyaska" qızı iri bir şirketi itirir, əvəzində isə "Hilcorp" şirkəti öz mövqeyini genişləndirəcək", -deyə Alyaska Neft və Qaz Assosasiyاسının prezidenti Kara Moriarti bildirib. O vurğulayıb ki, 40 ildən artıq bir müddətdir ki, BP Alyaskanın iqtisadiyyatında açar rolunu oynayıb, minlərlə alyaskalını işlə temin edib, milyonlarla barrel hasilat həyata keçirib və oradakı xeyriyyə fondlarına yardımalar ayırb. Xanım Kara BP üçün darixaçılarını, lakin eyni zamanda "Hilcorp" şirkətinə yeni ümidi bəslədiklərini, şirkətin ştatın hasilat göstəricilərini yüksəldəcəyinə inandıqlarını vurğulayıb.

Federal hökumət və dövlət tərefində təsdiq edildikdən sonra BP "Prudhoe" körfəzindəki neft yataqlarında, "Point Thompson" qaz yatağında və "Trans-Alyaska" boru xəttindəki payını satacaq.

Xatırlادaq ki, BP şirkəti 2020-ci ilədek 10 milyard dollar dəyərində aktivlərini satmağı planlaşdırır.

"Bizim şirkətimiz yaşılı qaz yataqlara yeni bir can getirməsi və digər şirkətlərin yarımcı qoyduqları layihələri davam etdirməklə, onlardan daha çox gelir eldə etməyi bacarması ilə müşhurdur", -deyə "Hilcorp Energy" şirkətinin rəhbəri Ceyson Rebruk öz növbəsində bildirib.

"ExxonMobil" birinciliyi itirib

İndiyədək ilk dəfədir ki, ABŞ-in "ExxonMobil" şirkəti "S&P 500" siyahısında birinci yerde olmayıb. Son vaxtlar enerji şirkətlərinin akciyaları öz yeri ni texnologiya şirkətlərinin akciyalarına verir.



"S&P Dow Jones" tədqiqat və məlumat şirkəti ayın sonundan açıqladığı siyahıda "ExxonMobil" ilk onluğa belə düşməyərək, on ikinci yerdə qərarlaşdır. "Microsoft", "Apple" və "Amazon" şirkətləri birinci, ikinci, üçüncü pillələrde yer alıb.

Neft və qazın dəyişkən qiymətləri, qiymətin qəfil düşmə ehtimalı, geləcək neft tələbatı proqnozları, son aylar ümumilikdə neft sektorunun zəif performansı səbəbindən "S&P Dow Jones"un dəyərləndirməsində cari il üçün neft sənayesi bütün başlıca sənaye sektorları içərisində ən zəifi olub.

SOCAR-in TENDERLƏRİ

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)

Bakı Ali Neft Məktəbi

Neft muzeyinin eksponatlarının bərpası və hazırlanması məqsədi ilə açıq satınalma müsabiqəsi (33001-19) elan edir.

I. Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

- * Müsabiqədə iştirak haqqında müraciət;
- * İştirak haqqının ödənilməsi barədə bank sənədi;
- * Müsabiqə təklifi (müsabiqə təklifləri zərflərin açıldığı tarixdən ən azı 60 təqvim günü qüvvədə olmalıdır).

Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürülmüş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən gec 27.09.2019-cu il, Bakı vaxtı ilə saat: 17:30-a qədər Azərbaycan və ya ingilis dilində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətleri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxslər elanda göstərilmiş elektron ünvanına göndərile bilər. Belə halda sənədlərin əsl Müsabiqə təkliflərinin təqdim edilməsinin son günü nədək Satınalan təşkilata təqdim edilməlidir.

II. Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

* Müsabiqə təklifi bir əsl və 1 sureti olmaqla 04.10.2019-cu il, Bakı vaxtı ilə saat 10:30-a qədər zərflərin açılış zalında Satınalmalar qrupuna təqdim olunmalıdır. İddiənin nümayəndəleri qeydiyyatdan keçmələri üçün ən az yarım saat öncədən Satınalan təşkilata gəlməlidirlər.

* Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.

* İştirakçının inzibati binaya buraxılışını təmin etmək üçün müraciət məktubunda iddiaçı şirkəti təmsil edəcək şəxsin adı, soyadı, vəzifəsi mütləq qeyd olunmalıdır.

* İddiəni müsabiqədə təmsil edəcək şəxslə bağlı sonradan edilən dəyişiklik qəbul olunmayacaqdır.

III. İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

* Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan dilində əldə etmək istəyənlər 118 (ƏDV-ile) manat və ya ekvivalent məbləğdə sərbəst dönerli valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxslən elanın I qrafasında göstərilmiş tarixdək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

Hesab nömrəsi:

Azərbaycan Beynəlxalq Bankı ASC,
AZ38IBAZ38010019449306332120,
VÖEN: 9900003871,
Müştəri Xidməti Departamenti,
Kod: 805250,
Müxbir hesab: AZ03NABZ01350100000000002944,
VÖEN: 9900001881,
SWIFT BIK: IBAZAZ2X

İŞTİRAK HAQQI HEÇ BİR HALDA GERİ QAYTARILMIR.

IV. Müqavilənin icra müddəti:

* Satınalma müqaviləsi 15 təqvim günü ərzində yerinə yetirilməsi tələb olunur.

V. Satınalan təşkilatın ünvanı:

AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Xocalı pr-ti 30
Bakı Ali Neft Məktəbinin binası

Əlaqələndirici şəxs:

Səbuhi Məmmədov
Rəhbərlik yanında aparatın böyük mühəndisi
Telefon nömrəsi: +99 412 521-00-00 (33-012)
Elektron ünvan: sabuhi.mammadov@socar.az

VI. Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvanı:

www.socar.az (<http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices>)

VII. Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 04.10.2019-cu il tarixdə, Bakı vaxtı ilə saat 11:00-da elanın V qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanında baş tutacaqdır.

VIII. Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edile biləcək:

<http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards>

Bakı Ali Neft Məktəbinin Satınalmalar qrupu

Xaricdəki şoumenlər dəstək qazana bilməsələr də pul qazanırlar

Xarici ölkələrə siyasi motivlərdə gedən adam-ların xarakterini öyrənəndə görürük ki, bunlar halal əməye xor baxan, özündən razı, iddiası imkanlarından böyük olan pul herisleridir. Hazırda onların xaricdə Azərbaycan dövləti əleyhine apardıqları "qara piar" kampaniyası da bunu sübut edir. Mehə bu səbədən cəmiyyətə bağlı olmayan, xalqımızın qayğıları ilə yaşamayan xaricdəki antimilli ünsürlər ve onların azsaylı numayəndələri Azərbaycan cəmiyyətinin destəyini qazana bilməzlər. Sevinc Osmanlızı, Qurban Məmmədov, Orduşan Teymurxan, Qənimət Zahid və başqaları ağalarının yardımı ilə açıqları internet telekanalları vasitəsilə mənəsiz tebliğat aparmaqla pul qazanırlar. Onların Azərbaycan-daki qanuni hakimiyyəti gözdən salmağa istiqamətlənmiş verilişləri boşboğazlıqlıdan başqa bir şey deyil. Çünkü həmin şou-verilişlərin iştirakçıları ortaya heç bir fakt qoya bilmirlər. Ona görə də özleri deyib özleri eşidirlər.

Antimilli qüvvələrin böhtən kampaniyalarının əsl mahiyyəti xaricdəki Azərbaycan diaspor təşkilatlarının nümayəndələri tərəfindən də açılıb göstərilir. Onların qara niyyətleri daha geniş auditoriyada izah edilir və bu səbəbdən də bədxahalarımızın apardıqları işlər gözledikləri effektiv vermır.

Bunu müşahidələr də göstərir. Xarici ölkələde sığınacaq tapmış bu antimilli ünsürlər nə qədər çalışalar da geniş auditoriya toplaya bilmirlər. Bəzən insanların gur olduğu küçələrdə, parklarda uca səsle çığır-ba-



gır salıb ətrafdakıları cəlb etməyə çalışıllar da alınır, heç kəs onların dedikloruna məhel qoymadan keçip gedir. Bu şoumenlər troll izləyici və özləri kimi radikal mövqədə olan insanlardan başqa heç kimin dəstəyi ni qazanırlar. Onlar özleri de etiraf edirlər ki, auditoriyaları kiçikdir və xalqdan dəstək görmür-lər.

Əslində auditoriyanın böyük və ya kiçik olmasına onlara dəxli yoxdur, çünki ağalarla şışirdilmiş rəqəmlər verərək nöker haqlarını qoparırlar. Ancaq qoparılan pulların böülüdürləməsi bizim nağıllardakı bir mənzərəyə -şirin, çäqqalın və tülkü-nün doşşanı necə ovlayıb bölüştürməsinə bənzəyir.

Bəzən sponsorlardan alınan pulların bölüştürməsi ilə bağlı konfliktlərin de şahidi olur. Bir-birinə kəlek gəlmək, pul oğurlamaq bunlara xas olan xüsusiyyətləridir. Xatırladaq ki, belə faktlar saysız-hesabsızdır. Hətta "siyasi mühabic"lər arasında baş verən belə əhvalatlar son vaxtlar mətbuat səhifələrinə də ayaq açır. Belə əhvalatlar əsasən saxta mühacir sənədlerinin "düzəldilməsində" baş verir. Belə çirkli işlərdə

Qənimət Zahidin, Əli Kərimlinin, oğlu Türkelin və başqalarının adları daha çox hallanır. Diaspor təşkilatlarının fealiyyəti neticəsində bu cür hallar müəyyən edilir və qarşısı alınır. Ancaq xaricə haram pullar qazanmağa gedənlər öz yaramaz işlərində könüllü olaraq əl çəkmək istəmir. Pul əldə etmək imkanı tapan kimi əllərində dəstəvuz etdikləri "demokratiya" və "qanun"ları bir kənara ataraq öz "isləri" ilə məşğül olurlar. Belə "islər"in sıfarişini verenlər isə Azərbaycan gözü görür-məyən bəzi dairelərdir. Cızmış ssenariyə əsasən xaricdəki "cib müxəlifeti"ni təmsil edən nən-korlar hakimiyyət nümayəndələrini, iş adamlarını lekələməyə, xalqda onlara qarşı nifrat oyatmağa və sonra vətəndaş itətəsizliyinə seferber etməyə cəhd göstərilərlər. Son məqsədləri isə hər hansı bir rəngde inqilab, dövlət əvrilliliyi kimi, bütün bunlar nağıla bənzəyir.

Çünki Azərbaycan xalqı bunların iç üzünü bildiyindən qeybətlərinə inanır, heç bir çağırışlarına və ya şoularına əhəmiyyət vermir.

**Vəli İlyasov,
"iki sahil"**

Masallı məzunları etimadi doğruldurlar

Masallıda ali və orta ixtisas məktəblərinə qəbul olunan gənclərin sayı ilə artır. Bu il rayonunum umumtəhsil məktəblərinin bitirən 1311 məzundan 546 nəfəri tələbə adını qazanıb. Onların 191 nəfərini qızlar təşkil edir. Qəbul intahanlarında "Define" məktəb liseyinin, şəhərdəki 1,4 sayılı, Ərkivan qəsəbə 2 saylı, Şərifə, Hiskədərə kənd tam orta məktəblərinin məzunları daha yüksək nəticələrə nail olublar. Adları çəkilən təhsil ocaqlarının məzunları arasında 600-dən yuxarı bal toplayanlar vardır.

Bu faktlar Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə respublikanın müxtəlif ali məktəblərinə qəbil olmuş gənclərlə keçirilən görüş zamanı bildirildi. Heydər Əliyev Parkında baş tutan tədbir Ulu Önderin tələbələrlə görüş zamanı verdiyi tövsiyələrden ibarət video-çarxın nümayişi ilə başlandı. Dövlət himni səsləndikdən sonra çıxış edən rayon Təhsil şöbəsinin müdürü Tariyel Əkbərov qeyd etdi ki, rəyonda təhsilin inkişafı üçün bütün tədbirlər görüllür. Ali məktəblərə daxil olan məzun-

ıların sayıının artması dövlətin gənclərə göstərdiyi bu qayğı ilə bağlıdır.

Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov tələbələri təbrik edərək bildirdi ki, bir vaxtlar ulu öndər Heydər Əliyev tələbələrlə görüşdə demişdir ki, ölkənin geleceyi gənclərin elindədir. Ulu Önderin siyasetini davam etdirən ölkə başçısı İlham Əliyev də məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görür. Son illər Masallı rayonunda tikilən, elecə də təmir olunan təhsil ocaqları buna bariz nümunədir.

Gənclər isə öz çıxışlarında qazandıqları uğurda eməyi olan hər kəsə minnətdarlıqlı edilər, tələbə adını leyqətlə daşıyacaqına, yaxşı oxuyub bacarıqlı müteəssəs olmalarına söz verdilər.

Sonda tələbələrə İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim edildi. Tədbir konsern programı ilə davam etdi.

**Zəfər Orucoglu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü**

Sosial şəbəkə etikası

Sosial şəbəkədə ümumi qəbul olunmuş müəyyən qaydalara - ünsiyət etikasına riayət etmək lazımdır. Hər bir şəbəkə ünsiyət əsulunun öz etik qaydaları var.



Onların bəzilərinə nəzərdən keçirək.

Gap, yəni sosial şəbəkə ünsiyəti. Gənclər arasında çox geniş yayılmış gap xidməti ən demokratik şəbəkə ünsiyət əsulu olşa da, orada da müəyyən qaydalara əməl etmək məsləhətdir:

- İştirakçıların əksəriyyətinin ünsiyətdə olduğu dildən istifadə edin. Bu, həm xarici dillərə, həm də slenqə aiddir.
- Özünüüz ağıllı göstərməyə çalışmayın. Bu, həmsöhbətinizi sizin əleyhinizə çevirə bilər. Məlumatları sade və aydın şəkildə göndərin.
- Hər hansı səbəbdən həmsöhbətləriniz sizi qane etmirlərse, gap-dan uzaqlaşsanız daha yaxşı olar.
- Müəyyən mövzu üzrə ixtisaslaşan gap-serverdəsinizsə, səhbətin mövzusundan kənara çıxmayıñ. Sözün həqiqi mənasında gap etmək istəyənlər üçün xüsusi serverlər mövcuddur.
- Qeyri-normativ leksikadan istifadə etməyin. Gapların əksəriyyəti izlenilir: etikanı pozan "ağziyavalar" serverdən uzaqlaşdırılır.

Daha bir neçə qayda:

- Qondarma addan (ing. nik) istifadə edin, çünkü gaplar qeyri-rəsmi ünsiyət üçündür.
- Bu növ ünsiyətdən tez-tez istifadə edirsinizsə, qondarma adınızı dəyişməyin.
- Gapa daxil olanda salamlasın.
- Replikaniza cavab verilmirsə, onu bir neçə dəfə təkrarlayın, çünkü sizin haqqınızda hövsələsiz, yaxud zəhlətökən həmsöhbət təessüratı yaranıa bilər. Cavab almaq üçün bir qədər gözəlyin - o, gecikə də bilər.

Elektron poçt ünsiyəti

- Yalnız məğzini verməklə, fikirlərinizi qısaca ifadə edin.
- Savadlı yazın.
- Başqalarından nəzakət tələb edirsinizsə, özünüz də nəzakətli olun.
- Aldığınız məktubun cavabını gecikdirməyin.
- Ümumi ifadələrlə "cannızı qurtarmayın". Deməyə sözünüz yoxdur, bunu nəzakətə bildirib, yazılmaya son qoyun.

Elektron yazışmalarda bu göstərilənlərə aşağıdakı qaydalar da əlavə olunmalıdır:

- Subject (mövzu) sahəsini doldurun. İstifadəçilərin çoxu virusların qorxusundan mövzusu olmayan, yaxud mövzusu şübhəli olan məktubları oxumadan uzaqlaşdırırlar.
- Elan etdiyiniz mövzuya uyğun fikirlər yazın.
- Məktubunuzun sonunda kimliyinizi bildirin.
- Qabaqcadan arxivləşdirmədən böyük həcmli fayllar göndərməyin.

• Əger məktubunuzda adresatların hamısı üçün mühüm və faydalı informasiya yoxdursa, onu bir neçə ünvana "səpələməyin". Sizin ünvaniñizi arzuolunmaz adresat kimi "qara siyahıya" sala bilərlər.

• Elektron yazışmalarda emosiyaları bildirmək üçün çox zaman sözlərin yerinə simvollar ardıcılığından (smayıklardan) istifadə olunur.

Telekonfrans ünsiyəti. Elə qaydalar var ki, onlar həm dostcasa səhbətlər, həm işgüzər ünsiyət, həm də elmi polemikalar üçün məqbuldur:

- İrqçi xarakterli fikirlər, təhqirlər və nəzakətsiz qeydlər qadağandır.

Röya Rəsimqızı,
"iki sahil"

TƏSİŞÇİ:



Baş redaktor: Vüqar RƏHİMZADƏ

Baş redaktorun I müavini: İsmayıł Hacıyev

Baş redaktorun müavini: Rəşad Bağırov

Qəzədə "AZƏRTAC", "OLAYLAR", "AzadInformat", "TREND", SİA, InterFAX informasiya agentliklerinin məlumatlarından istifadə olunub.

Bakı: Kapital Bankın 1 sayılı Xətai filialı H/hesab

NəAZ19AIIB380300194437

00306107

Kod № 200071

VÖEN: 2000157291

TELEFONLAR:

Qəbul otağı: 530-26-46, 430-87-97

Baş redaktorun I müavini: 530-26-36

FAX: 430-87-47

Mühasibatlıq: 430-87-27

e-mail: ikisahil@azdata.net

Ünvan:

AZ1012 Bakı,
H.Zerdabi

prospekti-88

Qəzet "İKİ SAHİL" in kompyuter
mərkəzində yığılır və
"AZƏRBAYCAN" noşriyyatında
ofset işsü ilə çap olunur.

Çapa imzalanıb:
04.09.2019-cu il saat 01:00
Qiyməti: 40 qəpik, Sayı: 8182
İndeks: 0151, Sıfariş: 2924

Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

"Google Pixel" smartfonlarının istehsalı Vyetnama köçürüläcək

"Google" şirkəti "Pixel" smartfonlarının istehsalı Çindən Vyetnama köçürmək niyyətindədir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, bununla bağlı qərar Çində iş qüvvəsinin bahalaşması, eləcə də ABŞ və Çin arasında davam edən ticaret münaqışesi səbəbindən rüsumların əlavə təzyiqi fonunda qəbul edilib.

Məlumatda görə, ABŞ internet nəhəngi son nötiçədə ABŞ bazarı üçün nəzərdə tutulan avadanlığın, o cümlədən "Pixel" smartfonları və "Google Home" intellektual kolonkalarının istehsalının əksər hissəsi Çindən kənara köçürməyi planlaşdırır.

Bu il şirkət 8-10 milyon smartfonun tədarükünü nəzərdə tutur ki, bu da bir il əvvəldən 2 dəfə çoxdur. Vyetnamda istehsal "Google" şirkətinin smartfonlar bazarında əsas artım elementi olacaq.

Şirkət bu ilin sonuna dek "Pixel 3A" smartfonlarının istehsalının bir hissəsini Vyetnama köçürücək. Bundan başqa, intellektual kolonka istehsalının müəyyən hissəsi Tailanda köçürülsə də, yeni məhsulun hazırlanması və onun ilkin istehsalı Çində davam etdiriləcək.

Qeyd edək ki, dünyadan iki ən böyük iqtisadiy-



yati - ABŞ və Çin arasında uzun süren ticaret münaqışəsi şirkət və sərmayədarlar üçün qeyri-müəyyənlilik yaratmaqdə davam edir. "Apple" və "Nintendo" daxil olmaqla 50-dən çox şirkət ABŞ tərəfindən tətbiq edilən rüsumlardan yayınmaq üçün istehsalın Çindən köçürülməsi ilə bağlı planları elan edib və ya nəzərdən keçirir.

Sentyabrda ən çox bu 3 məhsulu yeyin



Havalaların sərinləməsi, payızın gəlməsi ilə əlaqədar artıq həkimlər sentyabrdan bədəni və immuniteti möhkəmləndirən məhsullar seçməyi tövsiyə edir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, dietoloqlar sentyabrdan daha çox balqabaq, gavalı və armud yeməyi məsləhət bilsər.

Balqabaqda olan beta karotin dəri, selikli qişa, immunitet və gözlərə yaxşı təsir edir.

Eləcə də soyuq fəsilde respirator viruslarının profilaktikası üçün lazımdır.

Eləcə də balqabaq orqanizmdən artıq mayeni çıxarırlar və ürək-damar riskini azaldır.

Nəzərə alın ki, balqabağı bishirib yedikdə mütləq xama və ya kərə yağı ilə birlikdə yeməlisiz.

Gavalı isə antioksidant, pektin tərkiblidir. Orqanizmdə yayanlığlı ağır metallar, duzlar, nukleidləri çıxaracaq, bağışlaqları təmizləyecək.

Armud isə kaliy, maqnii və pektinlərlə zəngindir, xolesterini təmizləyir, mədəni, həzmi yaxşılaşdırır, fermentləri aktivləşdirir.

DÜNYADAKI ƏN KİÇİK SABIT KAMERA: "INSTA360 GO"

Son illərdə çox məşhurlaşan sabit kameralara yeni bir kamera əlavə olundu. Insta360 Go, uzunluğu 18,3 qram olan bir USB yaddaşlıdır.

Milli.Az chip.az-a istinadən bildirir ki, fotografiya və çəkiliş texnologiyaları son illərdə xeyli inkişaf edib. Sabit çəkilişlərde son illərdə olunduqca populyarlaşdır. GoPro və DJI kimi şirkətlərdə bu xüsusiyyətə sahib kameralar var. Insta360 Go eyni zamanda ən kiçik ölçülü cihaz təqdim edir. Bu cihaz GoPro və DJI ilə rəqabət



aparmaq üçün yox, mənzərəni əməkdaşlığından çəkmək üçündür.

Kamerada 360 dərəcə çəkiliş və ya əvvəlcədən qurulmuş foto parametrləri yoxdur. Kamera xüsusiyyətləri baxımdan da çox şey təklif etmir.

Kameranın əsas xüsusiyyəti, Insta360 6 oxlu FlowState sabitləşdirmə texnolo-

giyasına sahib olmasıdır. Kamera 1080p keyfiyyətdə 30 saniyelik videoçarxları çəkməyə qadirdir.

IPX4 sertifikasiati suya davamlıdır və kameralının yaşışa, sıçrayışa qarşı müqavimətini müəyyənləşdirir. Bundan əlavə, su altında 10 saniyelik videolar da çəkir.

ALLAH RƏHMƏT ELƏSİN!

SOCAR-in Ekologiya İdarəsinin Gigiyena və Epidemiologiya Mərkəzinin müdürü Bəhülə İsmayılov və əmək kollektivi İdarənin mühafizəcisi Rahil Axundova, anası

Həriz xanımın

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.